

QARABAĞ

AZƏRBAYCANDIR



"Səs" qəzeti mənim
ürünən ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 046 (6246) 12 mart 2021-ci il Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

DESTACADOS INTERNACIONAL

La diplomacia cultural de Azerbaiyán y la excelente labor de Mehriban Aliyeva

O MAR 9, 2021

**"HorraPress":
Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri**

"HorraPress" Avropa Azad Mətbuat Mərkəzi Azərbaycan-İberiya-Amerika beynə mərkəzinin (CEPAI) "Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri"

Bax 3

"RBK" kanalı: İndi Ermənistən siyasi böhran içindədir, Azərbaycan cəmiyyəti isə əksinə, daha da birləşib

Rusyanın "RBK" kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən xüsusi reportaj hazırlayıb. AZƏRTAC xəbər verir ki, Artjom Potomkinin müəllifi olduğu reportajda Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media...




böhran içindədir, Azərbaycan cəmiyyəti isə əksinə, daha da birləşib

Bax 4

Leyla Abdullayeva: "Hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur"

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in erməni əsilli saxlanılan şəxs Maral Nazaryanla bağlı sualını cavablandırıb. XİN-dən SİA-ya verilən məlumatda görə, L.Abdullayeva bildirib: "Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistən, həm də Livan..."

Bax 5



Putin: "2020-ci il ikinci Dünya Müharibəsindən sonra ən çətin il oldu"

Rusiya prezyidenti Vladimir Putin, keçən ilin pandemiya səbəbi ilə ikinci Dünya Müharibəsindən bu yana global iqtisadiyyat üçün ən çətin il olduğunu söyləyib. SİA RenTV-yə istinadən xəbər verir ki, dövlət başçısı bunu investisiya fəallığının artırılması təbirlərinə...



Ermənistanda xaosun, anarxiyanın və özbaşınalığın sonu görünmür



Ermənistanda müxalifətlə iqtidar arasında ziddiyətlər kəskinləşməkdədir. Problema ordu mənsublarının müdaxiləsi isə vəziyyəti dəha da ağırlaşdırır. Bu səbəbdən hazırda ölkədə olunduqca gərgin siyasi vəziyyət hökm sürür. Lakin cəmiyyətdən yetərli dəstək ala bilməyən müxalifət liderləri 4 aydır ki, baş nazir Nikol Pashinyan rejimini devirə bilmirlər. Öz ətrafını gücləndirən baş nazir isə onlara qarşı...

Bax 11

Rusyanın mobil operatorunun Xankəndidə nə işi var?



Bax 14

Sigaretin bahalasdırılması siqaretçəkməni azaldacaqmı?



Bax 15

"Yuventus" Ronaldonu satacaq?



Bax 16



İlham Əliyev: "Hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın saxələndirilməsini davam etdirməkdir"

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkışaf Bankının yeni prezidentini videoformatda qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkışaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

- Xanım prezident, hörmətli xanımlar və cənablar, siz görməyə çox şadam. Sizinlə gələcək planlarımız barədə səhbət etmək imkanına görə şadam. Əlbəttə, bilirsiniz ki, pandemiya səbəbindən biz videokonfrans vasitəsilə görüşmək imkanından istifadə etməli olurq. İlk növbədə, mən Bankın Azərbaycana gəstərdiyi bu diqqətə görə minnətdarlığımı ifadə etmək istərdim. Düşünürəm ki, demək olar son 30 ilde biz çox güclü tərəfdəşliq əlaqələri qurmuşuq. Bank ölkənin transformasiyasında, iqtisadiyyatımızın saxələndirilməsində bizi dəstəkləyib. Bizim 3 milyard avrodan çox məbləğdə layihələrimizin maliyyələşdirilməsi faktı bunu açıq-aşkar nümayiş etdirir. Hazırda bu portfelin yarısının özəl sektora yönəlmış vəsait olması da mühüm əhəmiyyət kəsb edir. Bu da əməkdaşlığımızın yaxşı göstəricisidir.

Bizim dövlət şirkətləri tərəfindən həyata keçirilən infrastruktur layihələrinə gəlinəcək, onların demək olar ki, hamisi tamamlanıb. Məne məlumat verilib ki, bizdə 13 layihə var, onların 12-si uğurla tamamlanıb və sonuncusu tamamlanma prosesindədir. Mən, həmcinin Avropa Yenidənqurma və İnkışaf Bankının bizim enerji layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə, onun Avropa Yenidənqurma və İnkışaf Bankı tərefindən 1 milyard avro məbləğində maliyyələşdirilmiş sonuncu hissəsi olan TAP-a verdiyi dəstəyə görə minnətdaram. Bildiyiniz kimi, öten ilin son gündündə biz TAP və Cənub Qaz Dəhlizinin açılışını qeyd etdik. Bu, həqiqətən de Avrasiyanın enerji xəritəsinə dəyişən tarixi nailiyət idi. Bildiyiniz kimi, hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın saxələndirilməsini davam etdirməkdir. Düşünürəm ki, xüsusilə bu il və öten il, pandemiyaya baxmayaraq, nəticələr çox ümidiyəlidir. Ümumi daxili məhsulda müəyyən azalmaya baxmayaraq, bizdə qeyri-enerji sənayesi istehsalında artım var. Bu iki ayda bizdə artım 12 faizdən çox olub. Beləliklə, bu, bizim sənayemizin saxələndirilməsinin yaxşı göstəricisidir. Biz neft satışlarından topladığımız vəsaiti özəl sektor, sənaye potensialımızı dəstəkləmeye yönəltməyə nail olduğumuz qeyri-enerji sənayesinde 12 faiz artım heqimətən de əlamətdar hadisədir.

Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Ermənistən tərəfdən 25 ildən çox, demək olar ki, 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb. Əcnəbi diplomatlar və media nümayəndələri işğaldan azad edilmiş əraziləre artıq dəfələrlə sə-



fər ediblər və özləri hər şeyin tamamilə dağıdıldığının şahidi olublar. Şəhərlər dağıdılıb, kəndlər dağıdılıb. Odur ki, biz öz doğma torpaqlarına qayıtmayı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçküñ üçün layiqli həyat şəraitini təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmaloçaq. Beləliklə, bu, bizim əsas vəzifemizdir və biz artıq buna başlamışq. Münaqışının və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırıraq və bizim bir çox başqa planlarımız da var.

Əlbəttə ki, biz bu məsələlərdə Avropa Yenidənqurma və İnkışaf Bankı ilə əməkdaşlığa güvənirik. Mən işgaldən azad olunmuş torpaqları "yaşıl enerji" zonası elan etmişəm. Biz əsasən bərpa olunan enerji mənbələrindən, su, günəş və külək mənbələrindən istifadə etməyi planlaşdırıraq. Bizim böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəmiz var. Yeri gəlmışkən, Avropa Yenidənqurma və İnkışaf Bankı bu investisiya layihələrinin maliyyələşdirilməsində iştirak edir. Ümid edirik, eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq olunacaqdır. Çünkü bərpa olunan enerji mənbələri baxımından orada böyük potensial var. Başqa sözə, bu, Azərbaycanın və regionun İnkışafında yeni bir dövr və ya hətta yeni bir eradir. Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həlli tapdıqdan sonra regional İnkışaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan buna hazırlıdır. Mən artıq ictimaiyyətə bunu açıqlayaraq deməmişəm ki, biz əməkdaşlıq, düşmənçilik səhifəsini geridə qoymaq, regionda daha yaxşı vəziyyəti və daha da proqnozlaşdırıla bilən vəziyyəti təmin etmək üçün qonşularımızla düzüştəşkildə işləməyə hazırlıq. Beləliklə, bu, görülmüş işlərin və bəzi planlarımızın nəden ibarət olmasına kiçik xülasəsi idi. Əlbəttə ki, müzakirələr zamanı biz gələcək tərəfdəşliğimizin praktiki addımlarını daha geniş



Misir nəşri Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısındaki çıxışından yazıl

Misir "Əl Vəsila" nəşrində dərc edilmiş jurnalist və tədqiqatçı Əhməd Abdo Tərabikin "İqtisadi Əməkdaşlıq Təşkilatın çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub" sərlövhəli məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın martın 4-də keçirilmiş XIV onlayn Zirvə toplantısında çıxışından bəhs edilib.

AZƏRTAC xəber verir ki, məqalədə dövlətimizin başçısının Zirvə toplantısında COVID-19 pandemiyası dövründə və ondan sonra iqtisadi əməkdaşlığın yeni üsulları davam etdirməsinin zəruriliyi barədə fikirləri yer alıb. Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti ticarətin asanlaşdırılması məqsədile yeni mexanizmlərin işlənilib hazırlanması, gömrük prosedurlarının sadələşdirilmesi, yüksəkşimalarının diversifikasiyası və rəqəmsal transformasiya imkanlarından geniş istifadə edilməsinin zəruriliyi vurğulayıb.

Məqalədə iqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin də Azərbaycanda yerləşəcəyi, Zirvə toplantısı zamanı bu mərkəzin nizamnaməsinin imzalandığı dıq-qətə çatdırılıb.

Müəllif Zirvə toplantısında Pakistanın Baş naziri İmran Xanın, Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxistan Prezidenti Kasim Jomart Tokayevin çıxışlarında iqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əməkdaşlığına dair yeni layihə və təşəbbüsündən də yazıb.

müzakirə edəcəyik. Görüşmək üçün irəli sürdüyünüz bu təşəbbüse görə bir daha təşəkkür edirəm. Sizi bir daha görməyə çox şadam.

X X X

Avropa Yenidənqurma və İnkışaf Bankının yeni prezidenti xanım Odil Reno-Basso:

-Cənab Prezident, çox təşəkkür edirəm. İlk təqdimata görə sağ olun. Sizi COVID-19 böhranı ilə bağlı vəziyyətin uğurla idarə olunmasına görə təbrik etmək istərdim. Bütün ölkələr hazırda bu çağırışla üz-üzədir və bu böhran bir çox yerlərdə iqtisadi problemləri şərtləndirir. Digər ölkələrlə müqayisədə sizdə vəziyyət daha yaxşıdır.

Sonra xanım Odil Reno-Basso Azərbaycanla əməkdaşlığa toxunaraq dedi: "Ötən il biz diqqətimizi özəl sektor üzərində cəmləsdirdik, kiçik və orta sahibkarlığın dəstəklənməsi, sosial əhəmiyyətli və etraf mühitə təsirlə bağlı yerli valyuta ifadəsində layihələrin icrası uğurla həyata keçirildi. Biz Mərkəzi Bankla SVOP (valyuta mübadiləsi) sazişi bağlamaqla yerli valyutada layihələrin maliyyələşdirilməsi sahəsində əməkdaşlığımızdan da məmnunuq. Bu da öz növbəsində kiçik və orta sahibkarlığın dəstəklənməsi baxımından vacibdir. Sevindirici haldır ki, böyük həcmde maliyyə töhfəsi verdiyimiz Cənub Qaz Dəhlizi layihəsi başa çatdı. Biz bu layihədə yaxından iştirak edirdik və şadıq ki, həmin layihə artıq tam şəkildə icra edilib. Biz enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk".

Avropa Yenidənqurma və İnkışaf Bankının yeni prezidenti xanım Odil Reno-Basso Azərbaycan hökuməti ilə külək və günəş enerjisi sahələrində əməkdaşlıq etdiklərini deyərək, bununla bağlı qanunvericilik bazasının qəbul edilməsinin önemini toxundu, bu sahədə əməkdaşlığın əhəmiyyətindən danışdı.

Səhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkışaf Bankı arasında əməkdaşlığın səviyyəsindən məmənluq ifadə olundu, bu əməkdaşlığın daha da derinləşdirilcəyinə əminlik bildirildi.

Görüşdə nəqliyyat, bərpa olunan enerji, "Gəncə - Green City" layihəsi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", telekommunikasiya, bank sektor və işğaldən azad edilmiş rayonlarda həyata keçirilən və icra olunacaq layihələrlə bağlı məsələlər etrafında fikir mübadiləsi aparıldı.



“HorraPress”: Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri

HorraPress” Avropa Azad

Mətbuat Mərkəzi
Azərbaycan-İberiya-Amerika beynin mərkəzinin (CEPAI) “Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri” sərlövhəli məqaləsinə dərc edilib.

AZƏRTAC xəber verir ki, məqalə Azərbaycan rəhbərliyinin, xüsusən Birinci vitse-prezident Mehriban Əliyevanın həyatə keçirdiyi mədəniyyət diplomatiyasına həsr edilib.

Materialda qeyd olunur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyeva öz “Instagram” səhifəsində qədim Qarabağ torpağındaki dini abidələrin və məscidlərin bərpası layihəsinin işə salınması barədə paylaşım edib. “HorraPress” Mehriban Əliyevanın həmin paylaşımını sitat gətirir: “Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayıraq. 30 ilə yaxın Ermənistənin işğali altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir.

Heydər Əliyev Fonduñun fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və programlar həyata keçirir. Fonduñun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumudur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fonduñun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimiz, məscidlərimiz bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislerin iştirakı ilə bölgədəki ziynetgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illeri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılar məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlər artıq başlanılmışdır.

Bir zamanlar ermənilərin vəhşicəsinə dağıdırdı, tövləye çəvirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsleri eşidiləcək, dualar oxunacaqdır!”

“HorraPress” oxucuların diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyeva ölkənin xaricdə populyarlaşmasına, habelə sosial siyasetin həyata keçirilməsinə, elmin, təhsilin, mədəniyyətin və idmanın inkişafına mühüm töhfələr verir. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli dəyərlərin qorunub saxlanmasına və möhkəmlənməsinə, humanizm prinsiplərinin təbliğinə yönəlib.

Mehriban Əliyevanın Heydər Əliyev Fondu ile UNESCO arasında əlaqələrin inkişafına yönəlmış fəaliyyəti xüsusi vurğulanır, qeyd olunur ki, bu fəaliyyət Azərbaycan mədəniyyətinin və mədəniyyətlərarası dialoğun beynəlxalq səviyyədə təbliği üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın birinci xanımının fəaliyyətinin etirafı kimi 2004-cü ilde o, qeyri-maddi mədəni irsin təbliğinə və qorunmasına görə xoşməramlı səfir seçilib.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işlənib hazırlanmış siyasetin həyata keçirilməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyəti nəticəsində Azərbaycan müğəm, Azərbaycan aşiq sənəti, ənənəvi Azərbaycan xalçaçılıq sənəti, ənənəvi çövkən at oyunu, kəlağayı qadın baş örtüyünün hazırlanması və geyim mədəniyyəti və simvolika-

DESTACADOS INTERNACIONAL

La diplomacia cultural de Azerbaiyán y la excelente labor de Mehriban Aliyeva

© MAR 9, 2021



si, Lahic misqərlik sənəti, Novruz bayramı, lavaş, katırma, jupka, yufka - nazik çörək növlərinin hazırlanması, dolmanın hazırlanması ənənələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2019-cu ildə Azərbaycanın qədim Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunub.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına, digər ölkələrlə humanitar sahədə ikitərəfli münasibətlərin dərinləşməsinə kömək edir. Məqalədə qeyd olunur ki, 2009-cu ildə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində XIV əsre aid Strasburq Kafedral Kilsəsinin beş vitrajının bərpası üçün maliyyə väsaiti ayırrı. 2012-ci ildə Fond Müqəddəs Marçelini və Piyetro katakombalarını bərpa edib.

“HorraPress” yazar ki, tolerantlıq və dialoq sahəsində görülmüş işlər neticəsində 2016-cı ildə Papa Fransisk Azərbaycana səfəri zamanı Müqəddəs Bakirə Məryəm məbədində olub, Azərbaycanı sivilizasiyalar arasında qarşılıqlı anlaşılma, multikulturalizm və dialoğun inkişafında mühüm rol oynayır.

Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti feal və dünyəvi Azərbaycan qadını imicinin formalaşmasında əvəzsiz rol oynayır.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün layihələr bir daha göstərir ki, “Bakı prosesi”nin təşəbbuskarı olan Azərbaycan müxtəlif xalqlar və mədəniyyətlər arasında əməkdaşlığın möhkəmlənməsi və səmərəli dialoğun təbliği sahəsində işi ilə bütün dünyada sülhə və təhlükəsizliyə töhfə verir, mədəni müxtəliflik dəyərlərini iżəlilədir, sivilizasiyalar arasında qarşılıqlı anlaşılma, multikulturalizm və dialoğun inkişafında mühüm rol oynayır.

Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti feal və

dünyəvi Azərbaycan qadını imicinin formalaşmasında əvəzsiz rol oynayır.

Ceyhun Bayramov polşalı həmkarı ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Polşa xarici işlər naziri Zbiqnyev Rau ilə telefon səhəbəti baş tutub. Xarici İşlər Nazirliyindən SıA-ya verilən məlumatə görə, nazir Ceyhun Bayramov bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üzərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər barədə polşalı həmkarına məlumat verib. Nazir Ceyhun Bayramov işğaldan azad olunan ərazilərdə çoxsaylı minaların olmasına və beləliklə də gündəlik əsasda insanların həyatına birbaşa təhdid təşkil etdiyinə diqqəti celb edərək, Ermənistən tərefinin bu gündək mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyini vurğulayıb.

Polşa naziri Zbiqnyev Rau öz tərəfindən üzərəfli bəyanatların icra edilmesi, ölkələr arasında münasibətlərin normalaşması və bu xüsusda, beynəlxalq qurumların roluun əhəmiyyətini qeyd edib.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəlinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoğun uğurla davam etdirilməsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərərəsi Komissiyanın fəaliyyəti, habelə parlament xətti də daxil olmaqla, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar. Telefon danışıği zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.

Aliyev espera un ‘mayor progreso’ en la consecución de un acuerdo con la UE

EFE 10/03/2021, 11:15 AM

Baku, 10 mar (EFE).- El presidente de Azerbaiyán, Ilham Aliyev, afirmó hoy que espera un ‘mayor progreso’ en la consecución de un acuerdo marco de cooperación entre su país y la Unión Europea, en el curso de una videoconferencia con el ministro de Asuntos Exteriores de Hungría, Peter Szijjártó.

‘Estamos en la etapa final del estudio de acuerdo con la Unión Europea. Estas conversaciones fueron interrumpidas debido a la pandemia y la guerra [con Armenia en Nagorno Karabaj]’, dijo el mandatario, citado por la oficina de prensa de la presidencia azerbaiyana.

Adadi que, pese a la pausa en las negociaciones, ‘la mayoría absoluta de los postulados del documento ya ha sido acordada’.

‘Estoy convencido de que los próximos meses habrá un aún mayor progreso’, subrayó Aliyev.

El pasado día 5, en una intervención en el congreso de la formación gobernante, En Azerbaiyán, el mandatario dijo que Baku se prepara para firmar con la UE un ‘acuerdo en pie de igualdad’, que ‘aunque’ está consensuado en un 90 por ciento.

Yerno estableció lazos estrechos con la Unión Europea. Con nueve países de la Unión Europea hemos firmado documentos de asociación estratégica’, añadió.

En su discurso, resaltó que ninguna de las antiguas repúblicas soviéticas que han firmado un acuerdo de asociación con la Unión Europea puede decir lo mismo, en alusión a Ucrania, Georgia, Moldavia y Armenia.

Yerli firmado un acuerdo de asociación. He visto el acuerdo, sólo una instrucción, una mera instrucción. A esos países les dan instrucciones de qué y cómo hacer. Yo me negué. Dijo que no necesitábamos instrucciones. Nosotros mismos sabemos lo que hay que hacer’, dijo Aliyev. EFE

İspandilli mətbuat: İlham Əliyev Avropa İttifaqı ilə saziş məsələsində daha böyük irəliləyiş gözləyir

Argentinada çıxan gündəlik “Clarín” qəzetində və Argentina xəbərlər kanalının “tn.com.ar” saytında İspaniyanın EFE informasiya agentliyinin “İlham Əliyev Avropa İttifaqı ilə saziş məsələsində daha böyük irəliləyiş gözləyir” sərlövhəli məlumatını dərc edilib.

AZƏRTAC xəber verir ki, həmin məlumatda Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə videoformatda görüşündən bəhs edilir.

İspandilli nəşrlərdə qeyd edilir ki, həmin görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq barədə çərçivə sazişində daha böyük tərəqqi gözlədiyini bildirib.

Nəşrlər İlham Əliyev bu sözlərini sitat getirir: “Biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsində, pandemiya və mühərbiə səbəbindən bu müzakirələr müvəqqəti dayandırılıb. Lakin sazişin müddəələrinin mütləq eksəriyyəti artıq razılaşdırılıb və əminəm ki, qarşidan gələn aylar ərzində daha böyük irəliləyiş olacaq”.

Diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının VII qurultayında Avropa İttifaqı ilə bərabərəhüquqlu saziş imzalamağa hazırlıq getdiyini bildirib. Bu məsələ artıq 90 faiz razılaşdırılıb. İlham Əliyevin bu sözləri sitat getirilir: “Biz Avropa İttifaqı ilə six əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdəşliq haqqında sənədlər imzalanıb”.

Qeyd edilir ki, Azərbaycan Prezidentinin sözlərinə görə, Avropa İttifaqı ilə assosiativ saziş imzalamaş keçmiş sovet respublikalarından heç biri Avropa İttifaqının üzvləri olan doqquz ölkə ilə strateji tərəfdəşliq barədə sənəd imzalamayıb. İspandilli nəşrlər Azərbaycan Prezidentinin bu sözlərini sitat getiriblər: “Onlar assosiasiya sazişi imzalayıblar, o sazişə de mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır, bilirsiniz, təlimat kitabçası. O ölkələrə təlimat verilir, bunu bəle etməlisən, buna eleytəməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizi bəle təlimat lazımdır. Biz özümüz bilirik nə etmək lazımdır”.

Ceyhun Bayramov polşalı həmkarı ilə telefonla danışıb



MINISTRY OF FOREIGN AFFAIRS OF THE REPUBLIC OF AZERBAIJAN
info.gov.az



Rusyanın "RBK" kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən xüsusi reportaj hazırlayıb. AZERTAC xəbər verir ki, Artyom Potyomkinin mülli fi olduğu reportajda Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı, ikinci Qarabağ mühəribəsinin nəticələri, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və yenidənqurma işləri, bu torpaqlarda tarixi abidələrin bərpası və qorunması, Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşları kimi gələcək taleyi və digər mühüm məsələlərə toxunulub.

Jurnalist işğaldan azad olunmuş ərazilərdə xarabaya çevrilmiş kənd və şəhərlərin görüntüləri fonunda bildirir ki, ilk dəfə bu ərazilərə mühəribədən dərhal sonra, 2020-ci ilin dekabrında gəlib. Təxminən 30 il davam edən işğal dövründə bu ərazilər xarabaliğa çevrilsə də, Qarabağın təbətiinin gözlüklərinə heyran qalmamaq mümkün deyil. İndi isə Qarabağ döyüş meydanından tiki tiki meydanına çevrilir, yollarda tankları ekskavatorlar, keşfiyyatçıları ilə yerölçənlər evə edir.

"Qarabağ münəqışesi təxminən 4 ay bundan əvvəl bitib. İndi Ermənistən siyasi böhran içindədir, Azərbaycan cəmiyyəti isə əksinə, daha da birleşib. Bakının mərkəzində azərbaycanlıların böyük qurular saldıqları Zəfər parkında Qarabağ mühəribəsində qənimet götürülmüş erməni hərbi texnikası nümayiş etdiriləcək. Hansı ki, hələ bu yaxınlara kimi hemin tankların lüləyi Azərbaycana tuşlanmışdır", - deyən "RBK"nin müxbiri qeyd edir ki, Azərbaycanın hər yerində "Qarabağ Azərbaycandır!" şüurlarına rast gəlmək olur. Şəhərdə 44 günlük mühəribənin izləri artıq silinməkdə olsa da, bakılırlar Qəlebə sevincərini gizlətmirlər.

Jurnalist Azərbaycan hökumətinin əcnəbi jurnalıstlər üçün Qarabağa press-turlar təşkil etdiyi, işğal olunmuş ərazilərdəki kənd və şəhərlərin, daha doğrusu qalan xarabaliqların onlara nümayiş etdirildiyini vurgulayır və deyir ki, rəsmi Bakı tezliklə hər şeyin dəyişəcəyinə, xarabazara çevrilmiş bu torpaqlara dinc əhalinin qayidacağına emindir.

A.Potyomkinin media nümayəndələri üçün keçirilen mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev "rusiyalı sülhmeramlıların Qarabağ ərazisini tərk etdikdən sonra Laçın dəhlizinin taleyi" ilə bağ-

"RBK" kanalı: İndi Ermənistən siyasi böhran içindədir, Azərbaycan cəmiyyəti isə əksinə, daha da birleşib



[СПЕЦПРОЕКТ] РБК

əməkdaşlıq etməsə yalnız zəifləyəcəyini müxbirin diqqətinə çatdırır.

Müxbirin daha bir səfəri Laçın rayonundadır. Erməni vandalizminin növbəti nümunəsi - Ağaqlan kilsəsi. Ekrandan Alban-udi xristian dini icması üzvlərinin uzun illərdən sonra burada ilk dəfə ayin icra etdikləri görünür. Dini icmanın sədri Rafik Danakari albani-udilərin xristianlığı I əsrde qəbul etdiklərini xatırladır, Ağaqlan kilsəsinə baş keşşin nə zaman təyin olunacağını deməye çə-

Карабах без войны

АРТЁМ ПОТЕМИН



müdafie səngərləri görünür. Yerde isə onları basdırıldığı yüzlərə mina qalıb. Bu səbəbdən Füzulinin azad edilmiş ərazilərdə yalnız müəyyən edilmiş yollarla irəliləmək mümkündü: kənarə atılan hər addım ölümə bərabərdir. İstehkamçılar və xüsusi telim keçmiş itlər ərazilərin minalardan təmizlənməsi ilə məşğuldurlar. Şuşa yolunun da minalardan təmizlənməsinə öten ilin sonundan başlanıb, işlərin yayda başa çatacağı gözlenilir", - deyə reportajda bildirilir.

Çəkiliş qrupunun yolu dağlardır. Yolboyu müxbir minalardan təmizlənmiş ərazilərdə artıq əkin sahələrinin salındığını, vaxtı ilə üzümçülük sovxozu olmuş ərazilədə isə ermənilərin tikanlı məftillər çəkdiyini müşahidə edir. Yolun kənarında kəndlərin adları yazılmış lövhələr basdırılsa da... kəndlərin özü yoxdur.

Müəllif qeyd edir ki, Azərbaycan Qarabağda üç aeroport tikmək niyyətindədir, quruculuq və bərpa işlərinə isə dost ölkələrin şirkətlərini dəvət edəcək. Füzuli aeropportun ilk uçuş-enmə zolağı bu ilin payızında təhvil veriləcək. Aeropordan çəkilən Zəfər yolu Azərbaycan Ordusunu Şuşa doğru irilədiyi Qələbə yoludur. Füzuli idəbi neçə rayonu elektrik enerjisi ilə təmin edəcək elektrik stansiyasının temeli də qoyulub.

Füzuli şəhərini apaklipsis haqqında filmlərin dekorasiyasına bənzədən rusiyalı müxbir uzaqda salamat qalmış yeganə binanın erməni hərbi hissə olduğunu deyir.

Reportajın sonunda "RBK"-nın çəkiliş qrupu Xocavənd rayonunun Büyük Tağlar kəndinə çatır: "Bu kənddə sovet dövründə Qarabağ azərbaycanlıları və erməniləri bir yerde yaşayıblar. 1990-ci illərin əvvəllərində azərbaycanlıları bu kənddən qovulub. 2020-ci ilin noyabrında Azərbaycan bu torpaqları yenidən geri qaytarıb".



Xudavəng alban məbədini sərbəst ziyarət edə bilərlər".

A.Potyomkin azərbaycanlıların ermənilərlə yenidən birgə yaşaya biləcəyi barədə Bakı sakinləri arasında apardığı sorğudan belə qənaətə gəlir ki, bir qədər yaşılı nəsil buna hazırlıdır. Qarabağ münəqışesi illərində doğulan gənclər isə dünənə kimi düşmən saydıqları ermənilərlə dostluğa ehtiyatla yanaşırlar.

"Azərbaycan Ordusu döyüşə Füzuli ra-



tinlik çəkir: "Bunu hələ ki, demək çətindir. Göründünüz kimi, etrafda hər yer dağıdır". R.Danakari ermənilərin kilsədə ibadət etməsinə anlayışla yanaşaraq deyir: "Bir şərtlə ki, ermənilər bu kilsənin alban-udi kilsəsi olduğunu bilməlidirlər".

Reportajda Prezident İlham Əliyevin Qarabağda mədəni və dini abidələrin mühafizəsi barədə sözərini xatırladılar: "İşğaldən azad edilmiş ərazilərdəki xristian dini və mədəni abidələrinə gəldikdə isə, heç kəsin şübhəsi olmamalıdır ki, onlar layiqincə qorunacaq. Yeri gelmişkən, erməni zəvvvarlar Kelbəcər rayonundakı qədim

yonundan başlayıb. Bu dərə-təpəli yerlərdə döyüşləri yalnız ağır texnika ilə aparmaq mümkün idi. Uzaqda ermənilərin qurdugu

İ ünvanladığı sualına cavabını da tamaşaçılarına təqdim edib. Prezident İlham Əliyev suala cavabında deyib: "İndi rusiyalı sülhmeramlılar tərəfindən ermənilərin gizləcək Dağılıq Qarabağ buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir. Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, ermənilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılışma pozulur... Biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilirik".

Azərbaycan dövlətinin başçısı Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin integrasiyasının labüb proses olduğunu, Azərbaycanın bundan sonra daha da qüvvətlənəcəyini, Ermənistən isə



YAP Gənclər Birliyinin iclası keçirilib

Martın 11-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə iclasda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik süxutla yad edilib.

İclasda çıkış eden YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Tahir Budaqov qeyd edib ki, qurultayda partiyamızın sədri, Prezident İlham Əliyevin program xarakterli nitqi YAP üzvləri qarşısında yeni vəzifələr müəyyələşdirir. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işqal altın-



da olan torpaqlarımızı azad etdiyi- ni, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu deyən YAP sədrinin müavini bununla da müasir Azərbaycanın tarixində yeni səhi- fənin açıldığını söyləyib. Onun sözlərinə görə, qazanılan Zəfər- dən sonra Azərbaycanın qarşısında daha möhtəşəm vəzifələr dayanır. Ona görə də, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində olacaq.

yevin adı ilə bağlı olduğunu deyən Tahir Budaqov qeyd edib ki, hər bir şəxs üçün Ulu Öndərin yaradıcısı olduğu partianın üzvü olmaq böyük şərəkdir. YAP-ın yaranma tarixindən, o dövrün ictimai-siyasi proseslərində bəhs edən Mərkəzi Aparatın rəhbəri bildirib ki, 1990-ci illərin əvvəllərində respublikada xaos, anarxiya hökm sürdü və dövlətçilik məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə Azərbaycanın gələcəyini düşünen ziyanlılar Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciət etdilər. YAP yarandıqdan qısa müddət sonra xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyyətə qayıtdı. ölkəni məhv olmaq təhlükəsindən xilas edərək inkisaf volunu cıxardı.

YAP-in ötən dövrə böyük yol keçdiyini deyən Tahir Budaqov söyleyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşıyır. YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrililib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, artıq ölkəmizin heyatında yeni inkişaf mərhəlesi başlayıb. Bu baxımdan, YAP qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fealiyyətini yeni, müasir tələbələrə uyğun olaraq davam etdirməlidir. Bu proses-de partiyamızın qəncləri da faal iştirak etməlidir.

Ölkəmizdə uğurlu dövlət gənclər siyasetinin həyata keçirildiyini deyən Tahir Budaqov
ölkəmizdə gəncliyin inkişafı üçün bütün imkanların yaradıldığını diqqətə çatdırır. Onun söz-
lərinə görə, YAP-ın gəncləri bundan sonra da Heydər Əliyev irsinin dərindən öyrənilməsi və
təbliği, Prezidentimizin siyasetinin fəal təbliği, milli mənəvi dəyərlərin qorunması və s. sa-
hələrdə fəallığını gücləndirməlidir.

YAP Mərkəzi Aparatının rəhbər qeyd edib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri ve müavinləri partiya sədrinin təqdimatı əsasında idarə Heyeti tərəfindən təsdiq edilir. Artıq bu barədə müvafiq qərar qəbul olunub. Belə ki, Bəxtiyar Qabil oğlu İsləmov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımovə və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda, 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.

Tahir Budaqov YAP Gençler Birliğinin yeni rəhbərliyini və üzvlərini təbrik edərək onları fəaliyyətlərində uğurlar arzulayıb. Bu il Azərbaycanın dövlət müstəqiliyinin bərpa olunmasının, gələn il isə YAP-in yaranmasının 30 illiyinin tamam olacağını deyən YAP sədrinin müavini bu əlamətdar hadisələr ərefəsində gənclərin yeni təşəbbüs'lərə çıxış etmələrinin vacibliyini vurğulayıb. Bütövlükdə, YAP gəncləri ölkəmizn inkişafı prosesinə öz töhfələrini fəal şəkildə vermelidir.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək göstərilən yüksək etimadı görə təşəkkür edib və bu etimadı doğrultmaq üçün səyle çalışacağını vurğulayıb. İclasda, həmçinin Milli Məclisin deputatları Aydin Hüseynov, Ramin Məmmədov və Cəbi Quliyev çıxış ediblər.

Leyla Abdullayeva: "Hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur"

Xarici İşler Nazirliyinin (XİN) Mətbuat xidməti idarəesinin rəisi Leyla Abdulla
yeva KİV-in erməni əsilli saxlanılan şəxs Maral Nazaryanla bağlı sualını cavablandırıb. XİN-dən SİA-ya verilən məlumatə görə, L.Abdullayeva bildirib: "Livanın Burc Hammud əraziində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistən, həm də Livan vətəndaşlığına malikdir. Keçmiş münaqişə bölgəsində Azerbaycan hüquq-mühafizə orqanları tərefindən bir gə yaşıdagı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılmışdır.



O, Azərbaycan ərazisine qanunsuz daxil olması ve Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr vermişdir. Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində M.Nacaryan, bu ilin 10 mart tarixində azad edilib.

Qeyd etmək istərdik ki, o, şəxşən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisində göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib. Ümumiyyətlə, bildirmək istərdik ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli qadın yoxdur. Vətən müharibəsi zamanı saxlanılan 5 qadın, əksəriyyəti hətta hərbi əməliyyatlar davam edən zamanı sərbəst buraxılıb”.

Ramin Məmmədov: "YAP-in VII Qurultayında qəbul olunmuş qərarlar..."

“Yeni Azərbaycan Partiyasının VII Qurultayı ve qurultayda qəbul olunmuş qərarlar partiyamızın geləcək fəaliyyətin-də yeni mərhələnin əsasını təşkil edir. Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə gənişməqyaslı islahatlar həyata keçirilir. Bu islahatları siyasi sferanı da əhatə edir. YAP-in VII Qurultayının qərarları da bu islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər”. SİA-nın verdiyi məlumatə görə, bu fi-kirleri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin ü



Ramin Məmmədov bildirib ki, qurultay yeni mərhələdə YAP-in yeni yol xəritəsinin, yeni çağırışların, vəzifələrin müəyyənleşdirilməsi baxımından önemli ərarlar qəbul etdi. Eyni zamanda, bu hadisə ümumilikdə siyasi sistemimizin gələcək inkişafı baxımından çox böyük ehemiyətə malikdir. Qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin derin məzmunlu və program xarakterli çıxışında qarşıya qoyulan vəzifələrin yerinə yetirilmesi YAP-in keyfiyyətə yeni mərhələyə qədəm qoymasını təmin edəcək. Şübhəsiz ki, yeni mərhələdə partiyamız daha da inkişaf edəcək və cəmiyyətdə mövqelərini daha da möhkəmləndirəcək. Qurultayda partyanın yeni Nizamnaməsinin qəbul olunması, struktur dəyişikliyi, yeni formalaşmış idarə Heyətinə yeni simaların seçilməsi də partiyamızın gələcək fəaliyyətinə müsbət təsir göstərəcəkdir.

Millet vəkili qeyd edib ki, hazırda ölkəmizdə normal siyasi dialoq mühiti mövcuddur. "Fikrimcə, partiyamızın qarşısında dayanan vacib vəzifelərdən biri də ölkəmizdə siyasi dialoqun, siyasi islahatların daha da inkişafına yeni töhfələr verməkdən ibarətdir. Məlumdur ki, cənab Prezidentin həyata keçirdiyi siyasi islahatlar nəticəsində Azərbaycanda yeni siyasi konfiqurasiya formalışıb. Biz bunu VI çağırış Milli Məclisin timsalında da görürük. Ölkəmizdə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün parlamentin ve onun komitələrinin rəhbərliyində müxalif partiyaların nümayəndələri də təmsil olunub. Hazırda Milli Məclisdə 11 siyasi partiyanın nümayəndələri təmsil olunur. Bu qədər partiyanın parlamentdə təmsil olunması və müxalif partiyalardan olan deputatların parlamentdə mühüm vəzifələrə seçilməsi Azərbaycanın demokratik inkişafı baxımından böyük önem kəsb edir. Bu baxımdan, yeni mərhələdə Yeni Azərbaycan Partiyası siyasi dialoq, milli və ümumdövlət maraqları ətrafında diger siyasi partiyalarla əməkdaşlıq mühütinin möhkəmlənməsinə, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində inkişafında özü-nün töhfələrini verəcək".

**Azərbaycana 432 min doza
“AstraZeneca” yaksını qətiriləcək**

Baş nazir Əsədov korona-virus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada bilecəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərmana uyğun olaraq sərəncam imzalayıb.

Four clear glass vials of AstraZeneca COVID-19 vaccine are arranged in a row. Each vial has a grey screw-on cap. The label on each vial reads 'COVID - 19' at the top, followed by 'Coronavirus Vaccine' in a larger font, and 'Injection only' at the bottom. To the right of the vials, a white medical syringe with a needle is partially visible.

Prezident İlham Əliyevin rəhbərliyi ile həyata keçirilən praqmatik və çoxvectorlu xərici siyaset nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktorlarından birinə çevrilib. Respublikamız ikitərəfli və çoxtərəfli münasibətləri ni uğurla inkişaf etdirməklə yanaşı, etibarlı tərəfdəş kimi regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Eyni zamanda, ölkəmizin regional və beynəlxalq təşkilatlarla çoxşaxəli səmərəli əlaqələrinin inkişafı, əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Şübəsiz ki, respublikamızın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı bu baxımdan xüsusi qeyd edilmelidir. Sözsüz ki, Azərbaycanın strateji mövqeyi, fəal və uğurlu xarici siyaseti də Avropa İttifaqına üzv dövlətlərin ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməsində mühüm faktor rolunu oynayır. Bunun nəticəsidir ki, Avropa İttifaqı ilə əlaqələr müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edir.

Avropa İttifaqı - Azərbaycan: Əməkdaşlığın üfüqləri

Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsası 1993-cü ilde qoyulub. Həmin tarixdən sonra Azərbaycanın xarici siyasetində bu təşkilatla çoxşaxəli əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi müyyənlenmişdir. Xatırladaq ki, ölkəmizlə əməkdaşlığı önem veren Aİ 1998-ci il tarixində Azərbaycana xüsusi sefir təyin edib, 2000-ci ilde Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2008-ci ilin fevralından isə Bakıda Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyi fəaliyyət göstərir.

Qeyd edildiyi kimi, Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də Avropa Qonşuluq Siyasetidir. Azərbaycan 2004-cü ilde Avropa Qonşuluq Siyasetinə daxil edilib. Eyni zamanda, Azərbaycan 2009-cu ilde Praqada keçirilən zirvə görüşündə Aİ-nin Şərqi Tərəfdəşlığı (ŞT) proqramına qoşulub.

Bununla yanaşı, 2017-ci ilin noyabrında Brüsselde 5-ci Şərqi Tərəfdəşliği sammitində qəbul edilmiş Birgə Beyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bir daha dəsteklənməsi bu münasibətlərin

Azərbaycanla əməkdaşlıq Aİ üçün mühüm strateji əhəmiyyətə malikdir

Prezident İlham Əliyev: "Macaristan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışması üçün çoxlu imkanları olacaq"



qarşılıqlı hörmət və bərabər tərəfdəşliyə əsaslandırdan xəber verir. Belə ki, Ermenistan nümayəndə heyətinin çoxsaylı cəhdələrinə baxmayaraq, Birgə Beyannamədə Şərqi Tərəfdəşliğinin bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənali olaraq bir daha dəsteklənib. Eyni zamanda, Birgə Beyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan "Cənub Qaz Dəhlizi" layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Avropa İttifaqı - Azərbaycanla sıx əməkdaşlıq, birgə tərəfdəşlik güclənməkdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaari qəbul edərək görüş əsnasında Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Yanaşı, bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şərait, Azərbaycanın işgaldən azad edilmiş ərazilərdə bərpə və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri də müzakirə olunub. Daha dəqiq desək, artıq Cənub-

bi Qafqaz regionunun aparıcı dövləti olaraq Azərbaycan dünyanın diqqəti mərkəzindədir, xüsusilə ölkəmizin Avropa məkanındakı yeri və rolu sürətlə artır.

"Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik"

"Bilirəm ki, bir neçə ay əvvəl siz həmkarınızla ikitərəfli iqtisadi komissiyanın işi ilə əlaqədar məsələləri müzakirə etmişiniz. Menə bu barədə məlumat verilib və hesab edirəm ki, işlər düzgün istiqamətdə gedir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Macaristanın xarici işlər və ticarət naziri Peter Siyan-tonu videoformatda qəbul edərkən deyib.

"Ölbətə, strateji tərəfdəş olan Azərbaycan və Macaristan müxtəlif sahələrdə fəal əməkdaşlığı davam etdirməlidir. Biz Avropa Komissiyası ilə əlaqələrimizdə sizin dəstəyinizi görə minnətdarıq. Bildiyiniz kimi, biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik, pandemiya və müharibə səbəbindən bu müzakirələr müvəqqəti dayandırılıb. Lakin sazişin müddəalarının mütləq əksəriyyəti artıq razılışdırılıb və əminəm ki, qarşidan gələn aylar ərzində daha böyük irəliliyiş olacaq. Ölbətə, ikitərəfli gündəliyimiz çox vacibdir. Dost ölkələr olan Azərbaycan və Macaristan iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı fəallaşdırılmalıdır", - deyə Azərbaycan Prezidenti bildirib.

"Söhbət Azərbaycanın böyük bir hissəsi - 10 min kvadratkilometrən artıq ərazidən gedir və biz bu işi tərəfdəşlərimizlə əməkdaşlıq şəraitində icra etmək istəyirik"

Dövlət başçısı onu da bildirib ki, xüsusilə də, işğal altında olan ərazilərimizdə azad

edilmesindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur: "Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallara tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalyıq. Söhbət Azərbaycanın böyük bir hissəsi - 10 min kvadratkilometrən artıq ərazidən gedir və biz bu işi tərəfdəşlərimizlə əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlıqla dəvet edəcəyik. Macaristan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macaristan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmağa bağlı çoxlu imkanları olacaq".

Prezident İlham Əliyev həmçinin onu da qeyd edib ki, digər sahələrdə də imkanlar mövcuddur. Kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensial var: "Biz azad olunmuş ərazilərdə müasir infrastruktur və şəhərsalma layihələrinin icrasını planlaşdırırıq. Beləliklə, görülecek işlərin hecmi böyük və əminəm ki, səferiniz çərçivəsində həmkarlarınızla bu məsələləri etrafı müzakirə edəcəksiniz".

Bir sözle, bütün məsələlərdə milli mənəfələri qorumaq gerekdir. Xatırladaq ki, Vətən müharibəsi zamanı Macaristanın Azərbaycana açıq dəstəyini nümayiş etdirməsi və müharibədən sonra macar şirkətlərinin ölkəmizin işgaldən azad edilmiş ərazilərində qurculuq işlərinə qoşulmağa hazırlaşması, bir daha iki ölkənin dostluq münasibətləri və iqtisadi əməkdaşlığının inkişafının reallığıdır.

Bu reallığı Azərbaycan Prezidenti İlham Əliyev bir daha əminliklə bildirmişdir: "Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlıqla dəvet edəcəyik. Macaristan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macaristan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq".

RƏFIQƏ KAMALQIZI

Livan Azərbaycana təşəkkür etdi

Livanın xarici işlər naziri Şarbel Vahbi erməni əsilə Livan vətəndaşı Maral Nacaryanın ölkəsinə qayıtarılmasına görə Azərbaycan, Rusiya, Ermenistan və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib. "İki sahil" xəber verir ki, məlumatı Livan Milli Agentliyi yayıb.

Qeyd edək ki, Livanın Burc Hammud ərazisində anadan olan M.Nacaryan həm Ermenistan, həm de Livan vətəndaşıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşıdığı erməni əsilli Livan vətəndaşı ile birlikdə saxlanılıb. O, Azərbaycan ərazisine qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol vermiş barədə ifadələr verib. Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində M.Nacaryan bu ilin martın 10-da azad edilib. O, şəxsən Ermənistana deyil, Livana qayıtmaya üstünlük verib. Məlumatə görə, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərində Livana geri göndərilib.

Sarkisyan Paşinyanın namizədini təsdiqləməyib



Ermenistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə Artak Davtyanın namizədliyini təsdiqləməyib. "Novosti Armenia" xəber verir ki, məlumatı Ermenistan prezidentinin mətbuat xidməti yayıb. "Prezident baş nazir Nikol Paşinyanın Artak Davtyanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi haqqında təklifini imzalamayıb", - mətbuat xidməti bildirib.

Tanınmış erməni jurnalist, hərbi araşdırmaçı Nairi Hoxikyan son günlər regionda yeni müharibənin olacağı barədə məlumatlara münasibət bildirib. Azvisi.on.az-in yazdığına görə, o, martın 16-da Ermənistana qarşı yeni müharibənin başlayacağı barədə məlumatların şayiə olduğunu deyib.

"Son günler cəmiyyətimizdə 16 mart tarixində yeni müharibənin başlayacağı barədə şayiələr yayılmaqdadır. Bu söhbətlər narahatlıq doğurur. Bölgəmizdə baş verənlər və yanğınlarda hansı səbəblərdən Ermənistana qarşı müharibənin olmayacağı barədə etrafı şərh verəcəyəm. Bu anda açıq şəkildə deyə bilərəm ki, qarşı tərəf Ermənistana həm ictimai şüur baxımından, həm də siyaset baxımından güclü psixoloji təzyiq göstərməyə çalışır. Ancaq Azərbaycan müharibəye başlamayacaq. Yaxın aylarda müharibə olmayıcaq", - deyə erməni jurnalist vurğulayıb.

Musa Qasimli: İşğaldən azad edilmiş ərazilərin bərpası ilə bağlı dövlətin aydın və konkret planları var

Işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlətimizin aydın və konkret planları var. Bu planlar, görülecek işlər dövlət başçısının nitqlərində ardıcılıqla qeyd edilib." Bu sözləri "İki sahil"ə aqıqlamasında Milli Məclisin deputati Musa Qasimli deyib.

Deputat bildirib ki, ilk növbəd işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işləri aparılacaq: "Minalardan təmizləmə işi həyata keçirilmədən digər işlərə başlamalı təhlükəlidir. Buna paralel olaraq, işğaldan azad edilmiş ərazilərdə monitorinqlər keçirilir, invertarlaşdırma aparılır. Təcavüzkər ölkənin vurduğu ziyan müəyyənləşdirilir. Bütün bu işlərlə yanaşı artıq bəzi böyük layihələrin yerinə yetirilməsinə de başlanıb. Füllidə Beynəlxalq Hava Limanının inşasını, Şuşaya aparan avtomobil yolunun çəkilməsini, bir neçə SES-in istifadəyə verilməsini qeyd edə bilərik. Həmin ərazilər artıq əvvəlki kimi yox, yeni simadə olacaqlar. İşğaldan azad edilən ərazilərimizdə "Ağillı kənd", "Ağillı şəhər" layihələri həyata keçiriləcək."



Vüqar Rəhimzadə: Siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik mövcuddur

“Ölkəmizdə həyata keçirilən siyasi islahatlar, onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsi dayanıqlı inkişafı şərtləndirən əsas amillər sırasındandır. İqtisadi və siyasi islahatların vəhdətliyinin təmin olunması fonunda hədəflər yüksək səviyyədə nail olmaq mümkündür. Siyasi islahatların çox mühüm istiqamətlərindən biri kimi siyasi dialoq mühitinin formalaşdırılması da bu prosesə böyük dəstək olan əsas çağırışlar sırasında yer alır.

Dövlətimizin başçısı İlham Əliyev ötən il altıncı çağırış Milli Məclisin ilk iclasında bu vacib məqama xüsusi diqqət yönəltmişdir ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitelerin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər. Prezident Administrasiyasında aparılan islahatlara uyğun olaraq yeni yaradılan strukturlar sırasında Siyasi partiyalar və qanunvericiliyət ilə elaqələr şöbəsinin fəaliyyəti də bu məqsədə xidmət edir. Şöbənin rəhbəri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri və nümayəndələri ilə keçirdiyi görüşlər, onlara dövrün aktual məsələləri etrafında fikir mübadiləsi aparması və müzakirələr neticəsində ümumi mövqe nümayiş etdirilməsi də bu sahədə eldə olunan uğurlar sırasındadır. Ümumiyyətlə, Azərbaycan hakimiyəti daim partiyalar arasında əməkdaşlığın genişləndirilməsində, siyasi dialoq mühitinin formalaşmasında maraqlı olub.”

Bu fikirləri “İki sahil” qəzətinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. V.Rəhimzadə cənab İlham Əliyevin bu çağırışını xüsusi diqqətə çatdırıb: “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmışdan həyata keçirile bilməz.” Bildirib ki, ikinci Qarabağ müharibəsi digər sahələr yanaşı, siyasi sistemde təkmilləşmənin yol açdığı uğurların da təqdirməli oldu: “Ölkədə fəaliyyət göstərən 50 siyasi partiya dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasetə dəstəklərini onun etrafında six birləşmələri ilə təsdiqlədilər. Bu mühüm addimin davamı olaraq bu günlərdə Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 partiya öz müraciəti əsasında



YAP-a qoşuldu. Bu, bir tərəfdən ölkəmizdə siyasi sistemin təkmilləşməsindən xəber verir, digər tərəfdən Yeni Azərbaycan Partiyasına ümumxalq inamını və etimadını nümayiş etdirir. Bu kimi müsbət meyillerin güclənməsine yönəlmüş addımların aradınca martın 10-da Milli Məclisde “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyətinin rolü” mövzusunda konfransın keçirilməsi də təqdir olunmalı məsələlər sırasındadır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyəti ilə əlaqələr şöbəsinin müdürü Ədalət Vəliyevin, Milli Məclisde təmsil olunan siyasi partiyaların rəhbərlərinin və nümayəndələrinin, həmçinin Milli Məclisin 80-dək deputatinin iştirakı ilə baş tutan konfrans bir daha bu reallığı ortaya qoyma ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemizdə keyfiyyətə yeni, konstruktiv dialoq və eməkdaşlıq mərhələsinin başlanmasına şərtləndirib. Milli həm-rəyiye və sağlam siyasi münasibətlər xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında mühüm rol oynayır. Məhz dialoq mühitinin yaranması neticəsində siyasi partiyalar arasında yenisi sağlam münasibətlər formalaşıb.”

Baş redaktor onu da əlavə edib ki, bu kimi mühüm addımlardan dialoqdan kənarada olan partiyalar da ibret götürməlidirlər: “Hər zaman radikal mövqeləri ilə diqqət çəkən, ölkəmizin uğurlarına qara eynəkdən baxmağa adətkar olan, siyasi dialoq prosesine öz maraqlarını qəbul etdirmək kimi yanaşan ünsürlər son dövrlər siyasi partiyaların davamlı xarakter alan görüşlərindən də kənarada qalır, istər ikinci Qarabağ müharibəsi, istərsə də post-müharibə dövründə ermənipərest mövqeləri ilə cəmiyyətin nifrətini qazanırlar. Onlar üçün siyasi dialoqun təşkili köhnə vərdişlərinə və düşünəcələrinə uyğun olaraq hakimiyətin qarşısına hansısa absurd tələbin qoyması və onu qəbul etdirmək niyyətlərinə çatmaq üçün bir vəsitedir. Bu istekləri baş tutmaya daş atıb başlarını tuturlar ki, hakimiyət dialoq tərəfdarı deyil. Bax, budur bu ünsürlərin demokratiya düşüncələri. Necə ki, illərdir mülkətçilik anlayışının məhiyyətini dərk etmirlər, eləcə də siyasi dialoq məsələsi

gündəmə geləndə, ona öz şəxsi və qrup maraqları prizmasından yanaşır, bu istiqamətdə rəy formalasdırmağa cəhd edirlər. Unudurlar ki, fərziyyə reallıq deyil. Əger bu gün biz dağıdıcıların əvvəlki təfəkkürlərinə istinad etsək görək ki, bu ünsürlər hakimiyətlə müxalifət arasında dialoqun təşkil edilməsi üçün bir qayda olaraq xarici himayədarlarından kömək istəyiblər. Burada da məqsəd bəlli idi: Azərbaycan haqqında mənfi rəy formalasdırmaq, ölkəmizin demokratik imicinə zərbe vurmaq. Guya bu addımı xarici dəstəksiz atmaq mümkün deyildi. Azərbaycan hakimiyətinin antimilli ünsürlərənən əsas tələbi həzaman bu olub ki, daxili məsələlər ölkənin daxilində həll edilməlidir.”

“Bugünkü hadisələr bir daha təsdiqləyir ki, antimilli ünsürlərin apardıqları təbliğatın əksinə olaraq ölkəmizdə demokratik mühit mövcuddur” deyən Vüqar Rəhimzadə vurgulayıb ki, bütün siyasi partiyalara fəaliyyətləri üçün normal şərait yaradılıb, onlar arasında əməkdaşlıq mühiti var, ölkənin inkişafı, ümumiyyətli məsələlər üçün bir araya gəlmək imkanındadır: “Cənab İlham Əliyev YAP-in VII qurultayında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, özünü siyasi qurum adlandıran antimilli şurəni istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmiş, təşəbbüsleri alqışlamış və artıq bu dialoq baş tutub. Ümummilli məsələlərde heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Antimilli ünsürlər heç vaxt bir masa arxasında otura bilmərik. Onlar satqın, xainidlər. Bu gün antimilli şurada cəmləşən milli satqınlar şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyirlər. Azərbaycan tərixinde bəlkə də onlar kimi iyənci insanlar olmayıb.”

V.Rəhimzadə qeyd edib ki, bu gün bütövlükde siyasi sistemdə əməkdaşlığın çərçivesi genişlənir: “Hazırkı Milli Məclisde 9 siyasi partiya təmsil olunur. Artıq fəaliyyətə başlamasının bir ili tamam olan yeni tərkibli Milli Məclis siyasi islahatların yəni mərhələyə qədəm qoymasına öz mühitinin dərinləşdirilməsinə səylər göstərir. Bugünümüzün reallığı budur ki, siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik mövcuddur.”

Zəngəzur dəhlizi: hansı ölkəyə

necə səmərə verəcək?

Və ya Ermənistən ictimai-siyasi rəyinin təlaşına səbəb olan faktorlar nədən ibarətdir?



Cənubi Qafqazda kommunikasiyaların açılması mümkinlüyü bir sıra ölkələrdə bu və ya digər şəkildə alqışlansa da Ermənistəni təmsil edən bir sıra ictimai şəxslər - politoloqlar və siyasetçilər buna qarşı çıxmada davam edirlər. Baxmayaraq ki, rəsmi İrəvan buna qarşı deyil, belə ki, Azərbaycan-Rusiya və Ermənistəninin baş nazir müavinlərinin təmsil edildiyi üçtərəfi işçi qrup tərkibində bu istiqamətdə işlər davam etdirilir. Bu zaman sual edilir ki, erməni iqtidarı çıxmış şərti ilə ölkənin ictimai-siyasi rəyini, dəqiq ifade edərsək, revanşist müxalifət kəsimini narahat edən nədir? Cürrki erməni KİV-ləri və sosial şəbəkələri bir məsələnin - Zəngəzur dəhlizinin açılması üzərinə dayanırlar. “Sünik” adlandırılan vilayətin itirilməsi təhlükəsi, eləcə də Naxçıvanın daha güclü regiona çevriləməsi üzərində tələk keçirən ermənilər ölkələrinin kommunikasiyaların açılması üçün vəsaitlərinin olmamasını da əsas gətirmək yarımçıraq Azərbaycan, Türkiyə və Rusiya tərəfindən qoyulacağını bildirir, bunun isə Ermənistana heç bir yararının olmayacağı və s. iddia edirlər.

Marina Lapenko: “Dağlıq Qarabağ ətrafindakı münaqişələr Ermənistəni iqtisadi blokadaya, onilliklə boyu formalasdırılmış əlaqələrin itirilməsinə gətirib-çixarıb və Cənubi Qafqazın nəqliyyat-logistik sisteminin işgüzar fəallığını otuz il gecikdirib”

SIA xəber verir ki, sözügedən məsələ ilə bağlı Rusiyanın “Avrasiya-Volqayani” informasiya-analitik mərkəzinin direktoru Marina Lapenko “Caliber” informasiya portallına verdiyi müsahibəsində bildirib ki, ilk və ən ciddi çağırış Ermənistən əməkdaşlığı hazır olması məsələsidir.

“İkinci problemlə isə silahlı münaqişədən, eləcə də böyük insan itkilərindən sonra Ermənistən ictimaiyyətinin Türkiye və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsindəki düşüncəsidir”, deyə ekspertin sözlərinə görə tələb edilən çəqışlardan biri də Azərbaycanla Ermənistəninin dövlət sərhədlerinin müəyyənləşməsi, həmçinin nəqliyyat-keçidi məntəqələridir ki, həmin məntəqələrə Rusiyanın xüsusi xidmətləri və sərhəd qoşunları nəzarət edəcəklər.

Belə bir vəziyyətin Ermənistənda əsəbi reaksiya yaradacağı ehtimalına gelince, Marina Lapenko qeyd edib ki, hər şey erməni siyasi elitarasının siyasi iradəsindən asılıdır.

Geosiyasi kontekstdən də yanaşma edən rusiyalı ekspert region ölkələrinin nə udub, nə uduzacaqları amilinə də toxunub. Onun sözlərinə görə müasir münaqişələr özünün uzunmüddəti xarakterləri ilə seçilirlər və bu da nəticə etibarı ilə iqtisadi-ticari əlaqələr kifayət qədər ziyan vurur. SITAT: “Dağlıq Qarabağ ətrafindakı münaqişələr Ermənistəni iqtisadi blokadaya, onilliklə boyu formalasdırılmış əlaqələrin itirilməsinə gətirib-çixarıb və Cənubi Qafqazın nəqliyyat-logistik sisteminin işgüzar fəallığını otuz il gecikdirib. Ona görə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadañan çıxarılması etrafindakı razılışları nəqliyyat dəhlizlərinin izolyasiyadan çıxması baxımından əsl sıçrayış hesab etmek olar. Bu proses bir neçə il uzana bilər və elbətə ki, çətinliklə əldə olunacaq, belə ki, ortaqlar olmadan birbaşa konstruktiv dialoq çox mühiti çox uzaqdadır. Ancaq ilk addım atılıb bu isə sevindirməyə bilməz”.

Zəngəzur dəhlizi perspektivdə beynəlxalq “Şimal-Cənub” dəhlizinə və Yeni İpek Yoluna integrasiya edilə bilər

Marina Lapenko məsələnin əsas mahiyyətinə gələrək bildirib ki, söhbət Qars-Naxçıvan-Mehri-Zəngilan-Bakı dəmir yolu məntəqələri və avtomobil yolları olmaqla Zəngəzur dəhlizinin yaradılmasından gedir. SITAT: “Layihə realizə olunarken Azərbaycan Naxçıvana və Türkiyəyə Rusiya isə Türkiyəyə və Ermənistana, Ermənistən isə Rusiyaya və İrana (Ermənistən-İran sərhədində birbaşa dəmir yolu təkintisi coğrafi mühitə görə mümkün deyil) yeni nəqliyyat məsələsi əldə edəcək. Zəngəzur dəhlizi perspektivdə beynəlxalq “Şimal-Cənub” dəhlizinə və Yeni İpek Yoluna integrasiya edilə bilər və bu da qısa zamanda Naxçıvan Muxtar Respublikasının inkişafı stimul verəcək. Ona görə də layihənin realizəsi marağında artıq regional oyunçular yer almağa başlayıblar”.

Naxçıvan dəmir yolu ilə hərəkəti regional blokadadan aradan qalxmasına, ölkələrin gələcək inkişafına

xidmət edəcək, Türkiyənin mövqeyi güclənəcək

Beləliklə məlum olur ki, Rusiya ekspertlərinin əsas çoxluğu Naxçıvan dəmir yolu ilə hərəkəti regional blokadadan aradan qalxmasına, ölkələrin gələcək inkişafına xidmət edəcək. O cümlədən, dəhlizin işə düşməsi Rusyanın da səmərəsinədir ki, bu ölkə Yaxın Şərqi və Hind okeanı bazarına alternativ yolu qazanacaq. Ekspert bildirib ki, Rusiya adıçəkilən bazarlara Azərbaycanızsızdan keçmək təcrübəsinə malikdir. Bu, həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində tam razılışmanın imzalanması üzərində İranla aparılan danışlıklar baxımından da ticarət dövriyyəsinin artması imkanını yaradır.

Qeyd edək ki, bir sıra ekspertlər Türkiyənin mövqeyinin artacağından narahat olurlar. Belə ki, Türkiye layihə üzərindən yeni tarixində ilk dəfə Azərbaycanla tranzit dəhlizi əldə edir və bu da qardaş ölkənin Cənubı və Şimalı Qafqaz, Xəzərdə, eləcə də Mərkəzi Asiya regionundakı mövcudluğunu gücləndirir, həmçinin İranla Rusiya arasındakı rəqabəti gücləndirir.

İran faktoru: ölkənin şimalını etnik azərbaycanlılar təşkil edirlər və yeni məsərlər nəinki işgüzar, həm də humanitar temasları aktivləşdirəcək

Azərbaycanın Ermənistən-İran sərhədi boyunca olan quru dəhlizi İran üçün də müyyən çağırışlara səbəb olur. Belə ki, bu ölkənin şimalını etnik azərbaycanlılar təşkil edirlər. Yeni məsərlər isə nəinki işgüzar, həm də humanitar temasları aktivləşdirəcək.

Rusiyalı ekspert hesab edir ki, digər tərəfdən, Laçın dəhlizi ilə normal hərəkət dəhlizinə dəqiqləşdirilməmiş statusu qeyri-müəyyən vaxta qədər uzana bilər. Ancaq bütövlükdə nəqliyyat sisteminin geri dönməsi və normal funksiya ilə işə düşməsi Azərbaycanla yanaşı, Ermənistənə da səmərə vermelidir ki, bu da bütövlükdə Cənub-Qafqaz regionunda iqtisadi inkişafa öz müsbət təsirini gəsrtərə bilər.

Rövşən RƏSULOV

GEOSIYAS

Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi milli həmrəyliyin daha da güclənməsində mühüm rol oynadı

Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayış soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrili təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Otuz il əvvəl - Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdiğdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi. Lakin ölkəmiz Ermənistanın əsəssiz ərazi iddiaları, eləcə də hərbi təcavüzü ilə qarşılaşdı və nəticədə torpaqlarımız işğal altına düşdü. Həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşma-mışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm süründü. Bu baxımdan, Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi baxımdan integrasiya olunmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan xarici siyaset tələb edirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliyik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Ulu Önder məhz xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə, tarixi soyköküne, xüsusiilə, dövlətçilik prinsiplərinə sadıq qalaq Azərbaycanın ideoloji fəaliyyət strateyiyasını da məhz bu amillər üzərində qurdı. Ümummilli Lider son dərəcə teatrbeli dövlət başçısı və görkəmli siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsində müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə integrasiya olunmasında ikitirəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, həmin dövrdə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ilk səsləndirdiyi "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevriləndiridir!", yaxud "Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!" çağrışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər.

Azərbaycanlıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusiilə, ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruluğu sahəsində bir sıra mühüm addımlar atıldı. Bu baxımdan, Ulu Önderin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayının keçirilməsi haqqında 23 may 2001-ci il tarixli Sərəncamı diaspor quruluğu sahəsində həllədici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və genişmiqyaslı olduğunu "Xaricdə ya-

yan azərbaycanlılarla bağlı dövlət siyaseti haqqında" Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi bir daha təsbit etdi. Müdrük şəxsiyyətin 2002-ci il dekabrın 27-də imzaladığı Fərman diaspor siyasetinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasetin təbliğine nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır. Bir qədər əvvəl isə - 2002-ci il iyulun 5-də ümummilli lider Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliliyinin teminatı baxımdan müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. 2008-ci il noyabrın 19-da isə Prezident İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Bu baxımdan, diaspor quruluğu işində yaxından köməklik göstərən və xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlər, milli həmrəylik və azərbaycanlıq ideyası prinsipləri kontekstində formalaşmasına çalışan ümummilli lider Heydər Əliyevin diaspor məsələlərinə xüsusi diqqət yetirməsi və bu sahədə vahid dövlət siyasetinin həyata keçirilməsi həmvətənlərimizin təşkilətlanması prosesini sürətləndirdi.

Bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycanlıq ideyasının rəhbər tutduğu əsas prinsiplər Prezident İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 2016-ci il iyunun 3-də Bakıda dövlət başçısının təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, xüsusiilə, Qarabağ əhəqiqətlərinin dünyaya çatdırılması məsələsinə diqqəti daha çox cəlb edərək IV Qurultaydakı çıxışında diqqətə çatdırıcı ki, Azərbaycan əhəqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, program tərtib edilməlidir: "Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini vere bilərsə, biz buna hazırlıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan əhəqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusiilə, biz



bunu Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük".

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Qarabağ əhəqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlər olduqca təqdirelayıqdır. Belə ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirir. Xocalı soyqırımı tanıdlaması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verir və bu proses genişlənməkdə davam edir.

Azərbaycanın dünya birliyində təbliğ edilməsi, xüsusiilə Qarabağ əhəqiqətlərinin tam təfərrüati ilə dünya birliyinə obyektiv şəkildə çatdırılması işində Heydər Əliyev Fondu rolu çox yüksək qiymətləndirilir. Fondu Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əhəqiqətlərin dünya miqyasında təbliği məqsədilə müxtəlif dillərdə nəşr etdiridiyi kitabların əhəmiyyəti de xüsusi qeyd olunmalıdır. Son 17 ilədə beynəlxalq ictimaiyyətə üvanlanan "Qarabağ əhəqiqətləri" toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Real faktlara, tutarlı sübütlərə, fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on mülərlə avropalıya Qarabağ əhəqiqətləri, Xocalı soyqırımı, Ermənistən ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işgalçılıq siyaseti haqqında əsl əhəqiqətləri çatdırı.

2008-ci ilde Heydər Əliyev Fonduun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası təsis edildi, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verildi. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmış və dünyadan müxtəlif ölü-

kələrində yüzlərə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampanyası da bu işə öz töhfəsini verməkdədir. 2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə ICESCO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İƏT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edildi.

Son illərdə Xocalı soyqırımının tanıdlaması və qətləmə siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Artıq ABŞ-ın 25-dən çox ştatı və 15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsinə soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnamə qəbul etmişdir. Hazırda Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətləmə ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmadıqdadır.

Azərbaycanın xarici siyasetinin əsas prioritətlərindən biri kimi müyyənələşdirilmiş Ermənistən-Azərbaycan münaqişəsi ilə bağlı əhəqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində davamlı olaraq mühüm addımlar atılır. Heydər Əliyev Fonduun dəstəyi ilə 2016-ci il fevralın 18-də Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuş və abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva 2017-ci ilin fevral ayında Belçikaya işgüzar səfəri çərçivəsində Xurşidbanu Natəvanın abidəsinin ziyarət etmişlər. Qeyd etmək lazımdır ki, 2020-ci ilin mart ayında ermənilər tərəfindən vandalizme məruz qalmış Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir. 2020-ci ildə Belçikanın Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın tam bərpa edilmiş abidəsinin ye-

Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi milli həmrəyliyin daha da güclənməsində mühüm rol oynadı

nidən açılışı oldu.

Xüsusilə qeyd etmək lazımdır ki, son illərdə Heydər Əliyev Fonduñun dəstəyi və Fonduñ prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə artıq bir sıra ölkələrdə Azərbaycan evləri və "Qarabağ" adlı Azərbaycan məktəbləri fəaliyyətə başlayıb.

Hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasetinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulmuş, bu prosesi keyfiyyətə yeni müstəviyə çıxarmaq məqsədilə diaspor quruculuğu sahəsində nailiyetləri ile tanınmış digər xalqların təcrübəsindən faydalanaqla, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Heç şübhəsiz ki, komitənin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarını söyklənən ümumi strategiyası dünya azərbaycanlılarını yeni platformalarda birləşdirir. Bu baxımdan, hər bir diaspor təşkilatının qarşısına qoyduğu əsas məqsəd ölkəmizin milli maraqlarını beynəlxalq münasibətlər sisteminde uca tutmaq, ictimai, siyasi və mədəni sahələrdə təbliği etmek, geniş əlaqələr yaratmaqla düşünləmiş ideoloji fəaliyyət strategiyasını reallaşdırmaq və konkret nəticələr qazanmaqdır. Dövlət Komitəsinin nəzdində yaradılmış Azərbaycan Diasporuna Dəstək Fonduñun məqsədi dünyadakı diaspor təşkilatlarımiza maliyyə dəstəyi göstərməkdir. Bununla yanaşı, xarici ölkələrdə diasporun təşkilatlanmasına xidmet eden 12 Koordinasiya Şurası yaradılmışdır ki, bunlar da ümumilikdə, 26 ölkəni əhatə edir. ABŞ və Türkiyədə şuraların təsis edilməsi məqsədile işçilər yaradılmış və bu istiqamətinə fəaliyyət "Strateji Yol Xəritəsi"nə uyğun şəkildə davam etdirilir.

Qeyd etmək vacibdir ki, son illərdə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bir sıra mühüm tədbirlər görülmüş, Azərbaycan icmalarına türk diasporunun təşkilatlığı ilə keçirilən tədbirlərde fəal iştirak etmek tövsiyə olunub. Keçirilən tədbirlərin daha da uğurlu alınmasında və diasporlar arasında münasibətlərin uzunmüddəti qurulmasına Azərbaycan və Türkiyənin dövlət başçılarının da bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi diqqəti cəlb edir. "Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası"nda nəzerdə tutulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi, diasporlarımız arasında əlaqələrin get-gedə möhkəmlənməsi, xüsusi, vahid platformadan çıxış etməsi her iki dövlətin daim bir-birinin yanında olmasının bariz nümunəsidir. Biz buna Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-dən başlayan herbi təcavüzüne cavab olaraq ölkə Prezidentinin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hükum əməliyyatları zamanı, xüsusi, 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və türk diaspor təşkilatlarının birge

fəaliyyətlərində, həmcinin dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahid oldu.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzüne cavab olaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hükum əməliyyatları həyata keçirdiyi günlərdə, xalqımız bütünlükə, Müzəffər Ali Baş Komandanın etrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarşısının azad edilməsi uğrunda gedən döyüslər, qüdrətli ordumuzun şanlı tarix yazarəq düşmən üzərindəki sarsıcı zərbələri, eləcə də bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmcinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda, o cümlədən dünyada yaşıyan bütün azərbaycanlılarda böyük inam ve ruh yüksəkliyi yaradı.

Neticədə, rəşadətli Azərbaycan Ordusu 28 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hükum əməliyyatları həyata keçirilməkə yanaşı, düşmənən bu illər ərzində yaratdığı "yenilməzlilik" mifologiyasını darmadağın etdi. Bununla yanaşı, dövlətimizin başçısının xarici kütləvi informasiya vasitələrinə verdiyi coxsayılı müraciətləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, tətarlı arqumentlər üzərində qurulan aydın, mənəqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmcinin bu müsahibələr informasiya məkanında da düşmənən yalan üzərində qurulmuş təbliğat maşınınə ağır zərər vurdu və Ermənistanın təcavüzkar siyasetinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Prezident İlham Əliyevin Vətən müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi coxsayılı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşıyan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşımız 44 gün ərzində Azərbaycan Ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın azad edilməsi münasibətə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanlaşdıqları məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentinə dəstək ifade olunmuş, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna qarşı bu haqq məbarizəmizdə ölkəmizin yanında olduğunu və ordumuzun qazandığı qələbələrdən qurur hissi keçirdiyini, ehtiyac yaranırsa, həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduğunu bildirdilər.

Ölkəmizin ikinci Qarabağ müharibəsinə dəki tarixi ədalətin zəfər şalmasında hər bir soydaşımız əlindən gələni əsirgəməden yaşıdları ölkələrdə Azərbaycanın haqq sevinçinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönmədə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşıyan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti

dərk edərək, vəzife borclarını böyük fəxaret və qururla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşıdlıqları ölkələrin kütłəvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışıblar.

Eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən koordinasiya şuraları tərəfindən müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, dünyada tanınmış siyasetçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın texribatları, işğalçılıq siyaseti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə etraflı məlumatları özündə eks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsilə gönderilmişdir. Bununla yanaşı, xaricdə yaşıyan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə dəstekle bağlı coxsayılı müraciətləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq maarifləndirmə, təşkilati və təbliğat işləri görülüb.

Bununla yanaşı, azərbaycanlıların yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə müvafiq tədbirlərin görülməsi, habelə bu prosesin ideoloji əsaslarını müəyyənləşdirən sənədlərin hazırlanması və təbliğat sahəsində istifadə edilərək Azərbaycan xalqına qarşı tərədimiş terror və soyqırımı aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək məqsədilə etiraz aksiyalarının, foto və rəsm sərgilərinin, elmi-praktik konfransların təşkili işinin davam etdirilməsi, bu barədə filmlərin xarici televiziyalarda nümayişinə nail olunması dövlətimizin bu istiqamətdə apardığı siyasetə mühüm töhfədir. Bu baxımdan, ümumavropana Qarabağ mitinqlərinin keçirilməsi xaricdə yaşıyan azərbaycanlıları ölkəmizin milli maraqlarının qorunması, xüsusi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birləşdirməsi mühüm addımlardır.

Xüsusi Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kim mi məhüm beynəlxalq platformada qətiyyətə söylediyi "Qarabağ Azərbaycandır və nida işarəsi" devizi bir ildən sonra, xüsusi, 44 gün ərzində reallığa çevrildi və xalqımıza böyük sevinc yaşıtdı. Xaricdə yaşıyan azərbaycanlılar da rəşadətli Azərbaycan Ordusunun əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığı haqqında dünya mediasında, eləcə də Ermənistanın Azərbaycan torpaqlarında tərədiyi vandalizm aktları, maddi-mədəniyyət nümunələrimizin dağıdılması haqqında yaşıdlıqları ölkələrin ictimaiyyətinə dəqiq məlumatlarla çatdırılması istiqamətində fəaliyyətini genişləndirməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da Xocalı soyqırımının 29-cu ənəmən günündə 30-dan çox yerli və xarici media nümayəndələri üçün tarihi mətbuat konfransında 4 saatdan artıq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün 50-yə yaxın suala konkret faktlarla cavabları informasiya savaşında də əhəmiyyətli rol oynadı. Bu baxımdan, bir sira aparıcı beynəlxalq KİV-lərə müsahibələ-

rində Prezident İlham Əliyevin principial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasetçilərin sayını daha da artırıb, Ermənistən təcavüzkar siyasetinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində de tarixi ədalətin zəfər çalğıını göstərdi. Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan mənqli fikirləri dünyadın aparıcı KİV-lərinin gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı.

Azərbaycanın Vətən müharibəsinin gedisində olduğu kimi sonrakı dövrdə də, o cümlədən 2021-ci ildə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bütün dünyada yaşıyan azərbaycanlıların müxtəlif formatlarda anim tədbirləri daha geniş miqyas alıdı. Xüsusi, ABŞ, Türkiye, Böyük Britaniya, Bolqarıstan, Yaponiya, Pakistan, Niderland, Finlandiya, Avstraliya, İsviçre, Polşa, Belçika, İsvęç, Ukrayna, İspaniya, Almaniya, Gürcüstan, Macaristan, Estoniya, Avstriyanın bir sıra şəhərlərində aksiya, sərgi və s. təbliğat karakterli tədbirlər, eləcə də xarici ölkələrin KİV-lərində müxtəlif dillərdə coxsayılı müsahibə və məqalələri qeyd etmək vacibdir.

Azərbaycanlılıq ideyasi etrafında milli həmrəyliyin daha da güclənməsində, xüsusi, Qarabağ həqiqətlərinin və Vətən müharibəsində dəşmən üzərində əldə etdiyimiz qələbəmizin qazanılması istiqamətində fəaliyyətlərinə görə bir qrup soydaşımız təlif olunmuşdur ki, bu da dövlətimizin Azərbaycan diasporuna diqqət və qayğısının bariz nümunəsidir. Dövlət başçımız bildirmişdir: "Artıq bu gün dünyada mövcud olan və fəllaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demisəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşıyan azərbaycanlılar birlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır".

Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin principial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında rəşadətli ordu məzənən əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmiz ikinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Prezident İlham Əliyevin erməni yalanlarının dünya miqyasında ifşa istiqamətində fəaliyyəti informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Bu, Azərbaycan diasporunun ziyyələri və ən əsası isə qəlibə də Vətənlə döyünen soydaşlarımızı informasiya müharibəsi istiqamətində dəşmən üzərində əldə etdiyimiz qəlebənin qazanılmasında daha da ruhlandırdı və azərbaycanlılıq ideyasi etrafında milli həmrəyliyin daha da güclənməsində müstəsna rol oynadı.

Prezident İlham Əliyevin qeyd etdiyi kim mi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də qəlebə qazandıq. Dövlətimizin başçısı birmənəli olaraq bildirib ki, Azərbaycanın işi haqq işdir və Qarabağ Azərbaycandır!



Kolumbiya KİV-ləri: Azərbaycanda çoxmədəniyyətılık anlayışı həyat tərzinə çevrilib

Kolumbiyada və Latin Amerikasında geniş Koçxu kütłəsinə malik "El Expediente" və "Ola Política" xəbər portallarında tanınmış jurnalist Roberto Trobaxonun müəllifliyi ilə Azərbaycanın çoxmədəniyyətılık, dini və etnik dözümlülük ənənələrindən bəhs edən "Azərbaycansayağı sülh" başlıqlı yazı dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən AZERTAC-a bildiriblər ki, yazaşı dünyadan bir çox bölgəsində, o cümlədən iqtisadi və texnoloji baxımdan inkişaf etmiş cəmiyyətlərdə dözsüzlük və ayrı-seçkilik kimi məfhumların coxsayılı sosial qarşılardan səbəb olduğu bir dövrdə Azərbaycanda bu sahədə uğurlu dövlət siyasetinin aparıldığı bildirilir, Prezident İlham Əliyevin sözlerinə istinadən ölkədə çoxmədəniyyətılık anlayışının həyat tərzinə çevrildiyi qeyd olunur, Azərbaycanın ən humanist

The screenshot shows a news article titled "Paz Azerí" (Peace in Azerbaijan) by Roberto Trobajo Hernández. The article discusses the concept of peace and its importance in Azerbaijan. It includes a portrait of the author and several paragraphs of text in Spanish.

cəmiyyətlərdən birinə malik ölkəyə çevrildiyi bildirilir.

Bildirilir ki, Azərbaycanın Avropa ilə Asyanın qovuşوغunda yerləşməsindən irəli gələrək müxtəlif dini və etnik mənsubiyətə malik insanlar bu ölkədə bir arada yaşayırlar: "Azərbaycanda hökumətin apardığı iş sayəsində müsəlmanlar, xristianlar və yəhudilər, eləcə də müxtəlif xalqların nümayəndələri qarşılıqlı hörmət, anlayış və sülh içinde birgə yaşayırlar".

Yazida 2016-ci ildə Roma Papası Fransiskin Azərbaycana səfəri zamanı ölkədəki dini tolerantlıq mühitini xüsusi təqdir etdiyi vurğulanır, "Bakı Prosesi", həmçinin Azərbaycanda ənənəvi olaraq keçirilən medəniyyətlərarası dialoq forumları barədə oxuculara məlumat verilir. Məqalədə Heydər Əliyev Fondu tərəfindən dünyadan bir sıra ölkələrində müxtəlif dinlərə məxsus abidələrin bərpasının da həyata keçirildiyi xüsusi qeyd olunur.

Tanınmış musiqiçinin fikirləri Fransadakı erməniləri qəzəbləndirdi

Fransada yaşayan tanınmış pianoçu, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevanın fiqirlərinin eks olunduğu

"Azərbaycan özünümüdafiə üçün mübarizə aparır" sərlövhəli məqaləsi ölkənin "Le Temps" xəbər portalında yerləşdirilib. SİA-nın xəberinə görə, müəllif qeyd edib ki, azərbaycanlı pionistdir və 30 ildir Fransada yaşayır. Lakin 2020-ci ili Azərbaycanın paytaxtı Bakıda keçirmək xoşbəxtliyi nəsibi olub. Bildirib ki, qlobal koronavirus pandemiyası belə azərbaycanlı həmvətənləri və Azərbaycanın qonşu Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi üçün hiss etdiyi ağrıları azaltmayıb.

Məqalədə Ermənistən hərbi tecavüzünün müxtəlif milletlərdən olan milyona yaxın insanın qaçqın düşməsinə, minlərlə insanın ölüməsinə və tarixi yerlərin dağılmasına getirib çıxardığı vurgulanıb. Azərbaycanın tarixən zəngin multikultural dəyərləri olan çoxçəhəlli ölkə olduğunu nəzərə çatdırın müəllif əlavə edib ki, burada xristian, yəhudü, müsəlman və buddist mədəniyyətlərinin abidələri qorunub saxlanılır və onlara hörmət edilir. Bildirib ki, Azərbaycan həm də Cənubi Qafqazda coxsayılı xalqlarla dostcasına siyasi əlaqələr quaran etibarlı geosiyasi tərəfdəşdir. Qeyd edək ki, tanınmış soydaşımızın yazısı Fransada yaşayan ermənilərin qəzəbinə səbəb olub. Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür: <https://www.letemps.ch/opinions/lazerbaidjan-se-bat-legitime-defense>

Gülyana

Hərtərəfi və zəngin biliyə, böyük istədəda malik və bütün ömrü boyu elmləri mütləti edən dahi şairimiz Nizami Gəncəvinin əsərlərində oxucunu heyran qoyan cəhətlərdən biri de onun hərflərə rəmzi məna verməsidir. Şair ərəb əlifbasındaki müxtəlif hərflərin adlarından yeri gəldikcə məharətlə istifadə etməklə çox dolğun və güclü mənaya malik olan beytlər yaratmışdır.

Onu qeyd etmək lazımdır ki, klassik ədəbiyyatda istər hərflər və istərsə də rəqəmlər vasitəsilə poetik fikir söylemək şairdən dərin bilik və yüksək istedad tələb edirdi və bu ağır vəzifənin öhdəsindən az şairlər gələ bilirdi. Bu çətin sınavdan şərəfli çıxanlardan biri de N. Gəncəvi olmuşdur. Şairin bu qəbildən olan poetik nümunələrindən bir neçəsinə nəzərdən keçirək. "Sirlər xəzinəsi" poemasında "Sonuncu peyğəmbərin şənine" parçası aşağıdakı beytlərlə başlayır:

Varlığın lövhəsinə ilk söz yazanda qələm,
- Əhmədin "əlif"ini yazıbdır onda qələm.
"Əlif" "hey"i mülküne hakim edəndən bəri,
"Dal" onun boyunbağı, "mim" de ki, bir kəməri.
Bu kəmər, boyunbağı edib camal sahibi,
Səadət dünyasında olub kamal sahibi.

Şair burda demək istəyir ki, lövhə-məhfuzda ilk söz "əlif"le başlanır (lövhə-məhfuz - İslam dininə görə, göyün ən yüksək qatında üzərində Allahın bütün göstərişləri yazılmış lövhə. Allah-təla Adəmi yaratıldıqdan sonra lövhə-məhfuzda elmi ona təlim etmişdir. Bax: Qurani-Kərim, "Bəqərə" surəsi, 31-ci ayə). Peyğəmbərin adı Əhmədin də (Əhməd və Məhəmməd eyni kökdən - "həməde" olduğu üçün peyğəmbər bu adla məshhurdur) bu hərfle başlanması şair onun yüksək şərəfə və hörmətə layiq olması kimi qiymətləndirir. Nizami ikinci beytdə Əhməd (Məhəmməd peyğəmbər) adındaki herflərin nece birləşməsini də çox maraqlı şəkildə izah edir. Bildiyimiz kimi, Əhməd (Məhəmməd) dörd hərfin (əlif, hey, mim və dal) birləşməsindən əmələ gelir. "Əlif" ikişəkilli hərf olduğu üçün özündən sonra gələn "hey" ilə birləşmir, ona görə də sözün sonrakı hissəsi "hey" hərfi ilə başlanır, yəni "əlif" hakimli "hey"ə verir. Boyunbağıya oxşayan "dal" hərfi ilə "hey"i bir-birinə bağlayan isə kəmərə bənzəyən ortadakı "mim"dir. Eyni zamanda şairin boyunbağıya oxşayan "dal" hərfi ilə Peyğəmbərin saçına işarə etdiyini də düşünmək olar (rəvayətə görə, Peyğəmbərin uzun və yaraşlısı saçı olmuşdur. Saç arxaya tökülrək "dal" hərfinə oxşayır). Beləliklə, şair Məhəmməd peyğəmbərin zahirən yaraşlıqlı olmasına ilə bərabər, dünyaya ağıl və kamal bəxş etdiyini göstərir.

Yene həmin parçadan iki beytə diqqət edin:
Dünyaya dərs almamış natiq kimi gəlibdir,
Dərsi - Məsihin "mim"i, Adəmdəki "əlif"dir.
"Ənbiya" kəlməsinin həm əvvəli, həm sonu,
Əhdinə, vəfasına "əlif" tək düz bil onu.

Şair burada Məhəmməd peyğəmbərin anadangəlmə alım olmasına işarə etmiş (Əhməd və ümmi - ərbəcə anadangəlmə alım - sözlərindəki hərf uyğunluğu), eyni zamanda, Adəm və Məsih (İsa peyğəmbər) sözlərində də həmin hərflərin olduğunu göstərmişdir. Bununla adların hərflərinin alleqorik şərhini verərək isbat etmək istəyir ki, Məhəmməd həm Adəm peyğəmbərdən, həm də İsa peyğəmbərdən üstündür. İkinci beytdə isə "ənbiya" (yeni peyğəmbərlər) kəlməsinin də Əhməd (Məhəmməd peyğəmbər) kəlməsinin əvvəlində "əlif"le başlanın "əlif"le bitməsi şair Məhəmməd


peyğəmbərin bütün peyğəmbərlərdən üstün olması kimi izah edir. Onun öz "əhdinə və vəfasına" şaquli düz xəttə bənzəyən "əlif" kimi düz olduğunu göstərir.

Poemanın "Haqsızlıq və doğruluq" hissəsində Nizami yazır:

"Əlif" kimi öyünmə, düzdür deyə qamətin,
Lovğalıqdan əyilər bu fələye qamətin.
"Əlif" olsan, qanadsız quşa dönüb uçmazsan,
"Bey" kimi əyilməsən, bu torpağı qucmazsan.

"Əlif" qəddin olsa da hər məclisə yaraşq,
Yaraşarmı "əlif" tək sən müflisə yaraşq?

Bu beytlərin menası belədir: Ey "əlif" hərfi kimi öz qamətinə aşiq olan insan, sən özünpərəstiş nəticəsində hədsiz dərəcədə təkebbürlü olumsan. Bu quru lovğalığınla və yersiz təkebbürünə sən qanadsız quşa bənzəyirsən, heç vaxt uça bilməzsən. Həqiqət xəzinəsindən bəhrəsiz qaldığın üçün "əlif" kimi şax qamətini aşağı əyməyə səndə təvazökarlıq çatır. Həmin xəzinədən bəhrələnmək üçün gerək "bey" hərfi kimi



Hərflərin dili, sözün çaları: Nizami - 880

başını aşağı salıb təvazökar olasan. "Əlif" kimi düz, yaraşlı qamətinle məclislərə yaraşq olsan bele, unutma ki, sən ham də "əlif" kimi müflissən, nece ki, "əlif" in bir düz şaquli xətdən başqa heç bir çıxıntı və eyrisi yoxdur.

Nizami "Xosrov və Şirin" poemasında da mənası hərflələ ifadə olunmuş beytlər işlətmışdır.

Poemanın "Atabəy Əbu Cəfər Məhəmməd Eldəgizin tərif" hissəsində oxuyuruq:

Bu adla fəxr edir hər iki dünya,
İki "mim" hərfindən taxmışdır sıraqa.
"Aləm"də bir "mim" var, onda ikisi,
Bölmüşdür "aləmi" paxılıq hissi.

Qələm türklərinə salaraq nəzər,
Bir "mim" tac bağışlar, bir "mim" dəkəmər.

Nizami bu beytlərdə Atabəy Məhəmmədin adındakı iki "mim" hərfine işarə edib onu tərifləyir. Şair ərəb əlifbası ile "Məhəmməd" sözündəki "mim"lərin başda və ortada yazılımasına işarə edərək, onun şairlərə tac və kəmər bağışlaşdırığının nəzərə çarpdırır.

Bu tipli beytlərə şairin "Yeddi gözəl" poemasında da rast gəlmək olar. Məsələn, poemanın "Sözün tərif" və hikmət haqqında hissəsində bu beytə diqqət edək:

Zər birləşməz iki hərfdir gerçək,

Ermənistan Alı-dən 2 dəfə, inkişaf etmiş ölkələrdən 7 dəfə geri qalır

Ermənistan da orta məhsuldarlıq saatda altı dollar, Avrasiya İqtisadi İttifaqı (Al-İ) ölkələri üzre hesabla 11 dollar, inkişaf etmiş ölkələrdə isə 43 dollardır". "İki sahil" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat nəziri Vaan Kerobyan hökumətin iclasında deyib.

Nikol Paşinyan isə "İlk növbədə məhsuldarlığın artırılması barədə danışarkən əvvəlcə məhsuldarlığın nə olduğunu təqdim etmək lazımdır" deyə vurğulayıb. Baş nazir "məhsuldarlıq" anlayışına aydınlıq getirərək bunun işçinin saatda neçə dram və ya dollar qazandığını göstərdiyini qeyd edib.



Ermənistanda müxalifətlə iqtidár arasında ziddiyətlər kəskinləşməkdədir. Problemə ordu mənsublarının müdaxiləsi isə vəziyyəti daha da ağırlaşdırır. Bu səbəbdən hazırda ölkədə olunduqca gərgin siyasi vəziyyət hökm sürür. Lakin cəmiyyətdən yetərli dəstək ala bilməyən müxalifət liderləri 4 aydır ki, baş nazir Nikol Paşinyanın rejimini devirə bilmirlər. Özətrafını gücləndirən baş nazir isə onlara qarşı müqaviməti artırır. Hətta o, müxalifətə, həmcinin müxalifəti dəstekləyənlərə qarşı sözün həqiqi mənasında hücum keçib.

Bunu müxalifətin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyanaya qarşı cinayət işinin açılması, çevriliş həvəsinə düşmüş silahlı qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın "qanuni yolla" vəzifəsindən uzaklaşdırılması da sübut edir. "Nikol Paşinyanın rehbərlik etdiyi hakimiyyətin Ermənistandan geleceyini şübhə altına alır" deyən və baş nazirin istəfəsini tələb edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, Ermənistən Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovun oğlu, silahlı qüvvələrin üçüncü ordu korpusunun komandiri, general-major Qriqori Xaçaturovun da belə bir aqibətlə üzləşəcəyi istisna olunmur. Üstəlik, Nikol Paşinyan polis rəisi Vaqə Qazaryana ayda 70 min dollar verəcəyini vəd edərək, təhlükəsizlik tədbirlərini gücləndirməsini də tapşırıb.

Digər tərəfdən görünen odur ki, sade ermənilər Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra bölgəde yaratdığı reallıqdan səmərəli istifadə olunmasının tərefdarıdlar. Ele Nikol Paşinyanın İrəvanın mərkəzi küçələrində keçirdiyi mitinqlərdə daha çox insan toplaya bilməsini erməni cəmiyyətinin müxalifətdən daha çox hakimiyyətdə onu görməyə üstünlük verməsi kimi də dəyərləndirmək olar.

Buna baxmayaraq, Ermənistanda revanşist qüvvələr Nikol Paşinyanı devirmək planlarından el çəkmək istəmirlər. Bəzi məlumatlara görə, Ermənistanda daxili siyasi gərginliyin və qarşıdurmanın arxasında keçmiş prezent, əli günahsız azərbaycanlıların qanına bulaşan, Xocalı soyqırımınnı təşkilatçısı Robert Koçaryan dayanır. Hətta o, bu günlərdə verdiyi müsahibəsində yenidən hakimiyyətə can atdığını bir daha etiraf edib.

Siyasətçilərin fikrincə, əslində Ermənistanda baş verən bütün olaylar xaricdən idarə olunur, Koçaryanlar, Sarkisyanlar, Mənukyanlar sadəcə həmin oyunların fiqrurlarıdır. Amma gö-

Ermənistanda xaosun, anarxiyanın və özbaşınalığın sonu görünmür



rünən budur ki, Ermənistanda siyasi böhran hər gün daha da dərinleşir. Vəziyyətdən çıxış yolu isə hələ də görünmür. İllər boyu işğal siyaseti yürütülməsi səbəbindən in-di bu ölkə tarixinin ən utancverici günlərini yaşayır. Hətta iş o yerə çatıb ki, belə bir şəraitdə xaricdə yaşayan ermənilər, eləcə də xarici şirkətlər bu ölkəyə sərmayə qoymaq istəmirlər. Cünki hərc-mərcliyin baş alıb getdiyi, sabitliyin pozulduğu bir ölkədə kimsə mayasını batırmaq istəmir.

İşğalçı ölkədə yaşanan bu gərginliyin necə nəticələnəcəyini isə siyasetçilər dəqiq proqnozlaşdırmaqdə çətinlik çekirlər. Yeri gəlmışkən qeyd edək ki, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partyanın VII qurultayında Ermənistanda hazırlı vəziyyəti bu sözlerlə xarakterize etmişdir: "Bunlar heç dövlət çevrilişi də edə bilmirlər. Gah bunu ediblər, gah etmeyiblər, heç özləri də bilmirlər. İndi ordu hakimiyətə tabe olmur. Prezident deyir ki, mən siyasetlə məşğul olmuram, məni bu işlərə qatmayıñ, qoyun sakit oturum. Belə də biabırçılıq olar?"

Doğrudur, Ermənistən prezidenti Armen Sarkisyan ölkənin baş nazirini, parlament fraksiyaları liderlərini ve "Vətən xilası hərəkatı"nın nümayəndələrini Martin 13-də görüşə dəvet edib. Amma siyasetçilər bu qənaətdirlər ki, heç bir nüfuq malik olmayan prezidentin keçirəcəyi görüşün hazırlı ölkədə baş verən proseslər heç bir təsiri olmayacağı. Cünki onların qarşılıqlı anlaşma, siyasi dialoq istəyi yoxdur. Diger tərəfdən, Armen Sarkisyanla Nikol Paşinyan arasında soyuq küleklər əsməkdədir. Hətta prezident baş nazirin vəsətələrinə məhəl qoymur. Yeri gəlmışkən, prezident Armen Sarkisyan Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın əvəzinə həmin posta sabiq Baş Qərargah rəisi Artak Davtyanı təyin etmək istəyini də rədd edib.

Ele Nikol Paşinyan da bütün bunların fərqindədir. Onun mitinqlərin birində prezident üsuli idarəsinə qayıtmaga tərəfdar olduğunu vurğulaması da bunu sübut edir. Şübhəsiz, Nikol Paşinyanın məqsədi prezident üsuli idarəsinə qayıtmalı öz hakimiyyətini daha da gücləndirməkdir. O, buna nail ola biləcəkmi? Şübhəsiz, bu suala hadisələrin axarında cavab tapmaq mümkün olacaq. Amma hələlik görünən budur ki, hazırda işğalçı ölkədə xaos, biabırçılıq hökm sürməkdədir.

Qvami Mehəbbətoğlu



Vaksinasiya koronavirusdan qorunmaqda ən mühüm vasitədir

Bu gün bütün dünyada olunduğu kimi, Azərbaycan da koronavirus pandemiyası ile mübarizəni davam etdirir, təhlükəli infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə davamlı tədbirlər həyata keçirilir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusun yayılmasının 2020-ci il martın 11-də pandemiya elan edilmişindən bir il ötür. Azərbaycanda COVID-19 koronavirus infeksiyasına ölkədə ilk yoluxma hadisəsi 2020-ci il fevralın 28-də qeydə almışdır.

Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən pandemiya vəziyyəti elan olunduğu gündən indiyədək respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması yönündə effektiv tədbirlər həyata keçirilir. Yeni global pandemiyə - koronavirus (COVID-19) infeksiyası Yer Kürəsini, eləcə də ölkəmizin vətəndaşlarının sağlamlığını təhlükə altına alındığı bir zamanda Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti ilə rəhbərliyi ve təşəbbüskarlığı sayesinde ilk gündən ölkəmizde koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədile vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmet edən bütün zəruri, qabaqlayıcı addimlar atıldı.

Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı pandemiyaya qarşı mübarizədə həmrəyliyə səslədi. Nazirlər Kabinetini yanında Operativ Qərargah yaradılaraq, pandemiya əleyhinə karantin tədbirləri həyata keçirilməye başlandı. Dövlət başçısının rəhbərliyi altında görülmüş çoxşaxəli qabaqlayıcı profilaktik tədbirlər nəticəsində ölkəmiz bu beşər belədan az itkiylə çıxmışa müvəffəq olur, epidemioloji vəziyyət nəzarət altındadır. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xüsusi rejimli xəstəxanalar fəaliyyət göstərir. Koronavirusa yoluxmuş bütün pasientlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur.

Bu gün ölkəmizde COVID-19 xəstə-



ləri üçün 46 xəstəxana fəaliyyətdədir. Müasir xəstəxana kompleksləri, eləcə də modul tipli xəstəxanalar COVID-19 diaqnozu qoyulan xəstelərin ixtiyarına verilib. Ölkəmizdə tibbi maska, digər qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr istehsal edən müəssisələrin açılışı olub. Yüz minlərlə insan xəsteliyə yoluxmanın müəyyən etmək üçün tibbi testdən keçib. Bu gəne qədər Azərbaycanda koronavirus infeksiyasına 237 min 775 yoluxma hələ qeydə alınıb. 230 min 116 nəfər müalicə olunaraq sağlıb, 3257 nəfər vəfat edib, 4402 xəstenin müalicəsi davam edir. Ötən dövr ərzində 2 milyon 671 min 613 test keçirilib.

Bu gün artıq Azərbaycan da daxil olmaqla bir çox ölkədə əhali koronavirusa qarşı peyvənd olunur. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çerçəvəsində aparılır. Son məlumatə əsasən, artıq 400 minden çox insan peyvənd olunub. Azərbaycanda peyvənd üçün Çinin Sinovac şirkətinin CoronaVac vaksini istifadə olunur.

Əhali arasında karantin rejiminə riyat olunması məqsədi ilə maarifləndirmə işləri davamlıdır. Vətəndaşların laiqli həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi, hazırlı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövle-

ti üçün en vacib və prioritet məsələdir. Təbii ki, dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bezi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşdır. Dövlət tərəfindən tətbiq olunan qaydalar əhaliin təhlükəsizliyinin, sağlamlığının təmin edilməsinə yönəldilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verir və yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr öz behərsini verəcək. Bu gün isə hər bir vətəndaş mövcud dinamikanı qoruyub saxlamaqda mesuliyyəti olmalıdır. Pandemiya ilə mübarizədə birləş nümayiş etdirməli, dövlətimizin yanında olmalı, karantin qaydalarının pozulmasına yol verməməli, mesuliyyətsiz davranışın soydaşlarımiza ictimai qınağı gücləndirməlidir.

Dövlət tərəfindən həyata keçirilən tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakının sağlamlığının qorunmasına hesablanıb. Vətəndaşlar mövcud qaydalara əmel etməli, mütləq şəkildə tibbi maskalardan istifade etməli, sosial məsafəni gözləməli və dezinfeksiyaedici vasitələrdən mütəmadi istifadəni unutmamalıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Ermənistani kim tərk etdi?

UNICEF-in Ermənistandakı keçmiş nümayəndəsi Marin Klark-Hattinq ölkəni tərk edib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatə istinadən xəber verir ki, bu barədə UNICEF-in Ermənistandakı Nümayəndəliyinin Kommunikasiya Proqramlarının rəhbəri Zara Sarkisyan "Armenpress"ə danışır.

"Ofis həmşəki kimi işini davam etdirir, bu vəzifənin icraçısını gözləyirik", deyə Zara Sarkisyan bildirib.

Xatırladaq ki, yerli telegaram kanalları və xəber saytları 8 martda UNICEF Uşaq Fonduñun Ermənistandakı nümayəndəsi Marin Klark-Hattinqin guya casusluq etdiyi barədə məlumat yaymışdı. Guya məhz bu səbəbdən də ölkənin selahiyətliləri onu "persona non-grata" elan edib.

Diqqətən çatdırıq ki, XİN mətbuat katibi Anna Nağdalyan, hökumətin Klark-Hattinqin UNICEF-in Ermənistandakı nümayəndəsi kimi selahiyətlərinə xitam verməyə qərar verdiyini bildirib.

"Erməni tərefi üçün mən datın icrasındaki çatışmazlıqlar və Marin Klark-Hattinq tərəfindən UNICEF-in Ermənitandakı nümayəndəliyinin qeyri-konstruktiv iş metodu problemlə olub", deyə XİN mətbuat katibi bildirib.

Xatırladaq ki, BMT Baş katibinin mətbuat katibi Stevan Dujarik bir gün əvvəl Klark-Hattinqin Azərbaycan və Böyük Britani-



şübəsiz ki, Ermənistanda istenilən birinin əzaqlaşdırılması üçün esas, yaxud, hansısa səbəb tələb olunmur. Artıq illərdir ki, bu ölkədə hansı proseslər getdiyinin, istenilən şəxsin istenilən mövqədən əsassız şəkildə əzaqlaşdırılmasının bütün dünya şahididir.

Inam Hacıyev


Ermənistanın müharibə cinayətləri ilə bağlı 5 hesabat hazırlanıb

27 sentyabr-10 noyabr tarixlərini əhatə edən Vətən müharibəsi zamanı Ermənistanın mülki əhali və mülki obyektləri hədəf almaqla yürüdüyü qeyri-insani siyasetin nəticələri və sübutları haqqında Xarici İşlər Nazirliyi (XİN) tərəfindən gündəlik əsas-

da arayışlar hazırlanaraq Azərbaycan Respublikasının xarici ölkələrde və beynəlxalq təşkilatlar

yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərinə göndərilib. Bu barədə Nazirlər Kabinetinin 2020-ci il dair hesabatında bildirilib.

"Ermənistanın hərbi əməliyyatlarda istifadə etdiyi silah-sursat, eləcə də əməliyyat zonasında kəndə yerləşən yaşayış mənteqələrimizi qadağan olmuşdur silahlar, habelə aq fosforlu, kar-



Yeni faktlar üzərində çıxdı: Qərb ölkələri vaksindən ehtiyatlanırlar!



Rusiya Covid-19-a qarşı istehsal etdiyi "Sputnik-V" vaksini üçün Avropa Birliyi ölkələrində istehsal üçün ilk müqaviləsini imzalayıb. SİA-nın xarici mətbuatla istinadən verdiyi məlumatə görə, müqaviləyə əsasən iyulda İtaliyada istehsal olunacaq və 2021-ci ilin sonuna kimi 10 milyon doz "Sputnik-V" vaksinin təmin edilməsi planlaşdırılır.

Rus peyvəndinin Avropada istehsal olunmasına dair ilk müqaviləyə görə İtaliya dövləti bütün vaksinasiya ilə bağlı hazırlıq yoxlanmasına icazə verəcək. Avropa Birliyinin dərman vasitələri üzrə Avropa agentliyi (EMA) hələ də "Sputnik" vaksinini təsdiq etməyib. Avropa Birliyi yetərli vaksin olmadığı üçün tədarük sıxıntısından əsas diqqəti Rusiya və Çinlə istehsal olunan vaksinlərə yönəldib. Macaristan, Slovakya və bir neçə ölkə "EMA"nın təsdiqini gözlemdən rus istehsalı vaksini əhaliyə tətbiq etməye başlayıb.

"EMA"-4" martda Rusyanın "Sputnik-V" vaksinini deyərləndirməyə alındığını söyləyib. Rusiya isə Avropa Birliyinin yavaş davranışmasını tənqid edib. Xatırladaq ki, vaksinin təsdiqlənməsi üçün müraciət olduğu təqdirdə təsdiqlənməsi 3 ay çəkir. Qərb ölkələri bütün klinik sınaqlar tamamlanmadan Rusiya rəsmiləri tərəfindən lisenziyalaşdırılmış vaksindən ehtiyatlanırlar. "The Lancet" elmi jurnalında dərc olunan bir məqaləyə görə, "Sputnik -V" yüzdə 91,6 qorumanı təmin edir.

Qönçə Quliyeva

Putin: "2020-ci il ikinci Dünya Müharibəsindən sonra ən çətin il oldu"



Rusiya prezidenti Vladimir Putin, keçən ilin pandemiya səbəbi ilə ikinci Dünya Müharibəsindən bu yənə qlobal iqtisadiyyat üçün ən çətin il olduğunu söyləyib. SİA RenTV-yə istinadən xəber verir ki, dövlət başçısı bunu investisiya fealiyinin artırılması tədbirlərinə həsr olunmuş iclasda deyib.

Rusiya lideri 2020-ci ilde planetin ÜDM-nin 3,5% azlığındıqını qeyd edib. Prezidentin qeyd etdiyi kimi, bu, epidemioloji vəziyyətin və məcburi məhdudiyyətlərin təbliğinin nəticəsi olub.

"Bu barədə artıq danışmışam və bir daha qeyd edəcəm ki, keçən il ikinci Dünya Müharibəsi bitdikdən sonra qlobal iqtisadiyyat üçün ən çətin il olub", deyə Putin bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya prezidenti koronavirus üzərində son qələbenin şərtini açıqlamışdı. Putinə görə, COVID-i ancaq ölkələr güclərini birleşdirdikdə tamamilə meglub etmək olar.

Göründüyü kimi, bütün dünya ölkələri kimi Rusiya da pandemiyadan kifayət qədər zərər görüb. Şübhəsiz ki, pandemiya ən çox bu ölkənin də iqtisadiyyatına mənfi təsir göstərib. Rusiya prezidentinin söylədiyi kimi, həqiqətən də ikinci Dünya Müharibəsindən sonra qlobal iqtisadiyyat üçün ən çətin il, məhz 2020-ci il olub və çətinlik Rusiyadan da yan keçməyib.

Inam Hacıyev



FAKT: Rusiya SM terrorçuları Qarabağa buraxdilar: izahat tələb ediləcəkmi?

Araik isə onlara “dövlət mükafatları” təqdim edib



Lakin həmin məqamı araşdırarkən istərişməz belə bir sual yaranır: Rusiya SM kontingentinin Laçın dəhlizində xidmət aparan hərbçiləri sözügedən erməni terrorçularını Qarabağın ərazisində hansı səlahiyyətlə, hansı qanunauyğunluqla, yaxud Bəyanatda eks edilən müddəə əsasında buraxıblar?!

Yeri gəlmışkən, dəha bir faktı da xatırlatmaq yerinə düşərdi ki, Qarabağda 44 gün davam etmiş hərbi eməliyyatlar zamanı Vova Vartanovun 350 nəfərlik könüllülərdən ibarət “batalyonu”, yeni terrorçu qrupu nədənsə Ermenistan silahlı qüvvələrinin ştatına, ya da səlahiyyətinə keçirilib. Hətta bu qrupa ayrıca hərbi hissə nömrəsi də verilib (?!).

Noyabrın 3-də isə Azərbaycan Baş Prokurorluğu VOMA təşkilatını və onun lideri Vova Vartanovu Qarabağda ermənilərin tərefində döyüşən terrorçular sırasına aid edib və rəsmi olaraq onların hər biri terrorçu olaraq qeydə alınıblar.

Çoxsaylı cinayətlər, diversiyalar, partlayışlar, yanğınlar və xüsusi amansızlıqla qətlər..!

Beləliklə, adı çəkilən təşkilat üzvlərinin Azərbaycan vətəndaşlarına qarşı terror fəaliyyətində iştirak etdiyi, Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı cinayətlər, diversiyalar, partlayışlar, yanğınlar və xüsusi amansızlıqla qətlər törətdikləri müəyyən edilib.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərefində Cinayət Məccələsinin 100.2 (təcavüzkar mühəribə aparma), 120.2.1 (bir qrup şəxs, qabaqcadan elbir olan bir qrup şəxs, müteşəkkil dəstə və ya cinayətkar birlək (təşkilat) tərefində qəden adam öldürmə), 279.3 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birleşmələr yaratma), 318.2-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi açılıb, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Daha bir fakt budur ki, ermənilər terrorcu VOMA təşkilatının guya “gənclərin tərbiyesi ilə məşğul olan hərbi vətənpərvərlik birlüyü” olduğunu iddia edirlər. Ancaq göründüyü kimi, bu, heç də ele deyil və quldurbaşı Araikin terrorcu Vartanovu və cinayətkar dəstə üzvlərini mükafatlaşdırması da sübut edir ki, onlar həqiqətən də qatillər və amansız cinayətkarlıqlarırlar. Bu baxımdan da axtarışa verilibler.

Sadəcə daha reallıq budur ki, sözügedən məsələ ilə bağlı ilk növbədə Rusiya SM kontingenti qarşısında qəti tələbin qoyması, izahatın istenilməsi artıq birmənalı şərtə çevrilməye başlayıb. Eləcə də istər Araik Arutunyan olsun, istərsə də Qarabağdakı digər quldur rejim təmsilçiləri olsun - onların hər biri Azərbaycanın qanunları qarşısında öz layiqli cəzalarına çatdırılmalıdır. Yəni rəsmi Bakı sülhməramlıların rəhbərliyi qarşısında bu suali qaldırmalı və izahat tələb etməlidir.

Rövşən RƏSULOV

Davtyanın “inadkarlığı”, Zakaryanın canfəşanlığı...



Vətənin belə ağır gündündə Artak Davtyan Ermenistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi barədə Nikolun təklifinə razılıq verməyib. Yəni, ruslar demiş “otkaz” eləyib. Sən, bunda olan “inadkarlığı” bax ey...

SıA erməni saytlarına istinad edərək, bunu, erməni president Armen Sarkisyan tərefindən bəyan edildiyini bildirib. Ona görə də, bu vəzifəni müvəqqəti olaraq Baş Qərargah reisinin müavini general-leytenant Stepan Qalştyan tutulacaq. Artıq müdafiə naziri Vaqarşak Arutyunyan müvəqqəti təyinatla bağlı əmri imzalayıb.

Əskində, Artak Davtyanın burada “nəm-nüm” eləməyə heç bir



əsası olmamalıdır. Çünkü Pasinyan hakimiyyətə gələn kimi, onu Baş Qərargah rəisi təyin etmişdi. İndi Davtyanın Nikoldan inciməyə heç bir əsasın yoxdur. Əslində, günah Artakın özündədir. Ermenistanda ermənilər bir-birindən uzaq gəzib, məsafə saxladığı bir vaxtda, sən Artaka nə düşmüşdü ki, oğluna toy edəsən? Elə həmin toydan sonra da sən “get” deyən olmamışdı. Amma sən neyldən?

Bu artıq Paşinyanı meydanda tek qoymaqdır. İstəməzsən, bu dəqiqə ermənilərin “qəhrəman zabitleri” nə qədər deyirsən var. Biri ele bu, keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan. Doğrudur, onun hərbi təhsili olmasa da, amma mühəribənin bütün xirdalıqlarını beş barmağı kimi bilir. İndi mən onun Baş Qərargah rəisi olmaq istədiyini bilməsem də, amma onun son günər hərb sənəti ilə bağlı “məntiqi” açıqlamalar verməsi, məndə ona qarşı bəzi şübhələr oyadır. O, hətta bugünkü erməni ordusunun həssaslığını Baş Qərargahın hökumətin istefasi zərurati dair açıqlaması ilə bağlı risk kimi dəyərləndirir.

Nə gözlə, nə gözlə... Gör bu, başqa erməni generallarının ağına gelərdi? Zakaryan hətta Silahlı Qüvvələrdə bunun davam edəcəyi təqdirdə növbəti mühəribənin qəçiləməz olacağını da görür. Təbii ki, hərbdən uzaq olan birinin hərbə bağlı hər şeyi dəqiqliyilə söyləməsini, başqalarını bilmirəm, amma mən bunu tanrımanın Zakaryana verdiyi böyük bir vergi kimi görürüm.

Gör, bu, heç Noratın ağına gelərdi? Ermənistən Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryantsı deyirəm e... Paşinyanı günahlandırır. Nə deyəsən, yaşılı adamdır. Nə yaşından, nə də ağılı çıxan başından utanır.

Norata deyən gərək, Paşinyan hakimiyyətə geləndə özü ilə əsgər yanında getirmişdi? Bir özü idi, bir də həyat yoldaşı Anna xanım. Siz hələ, Anna xanıma “böyük ordulara sinə gəre bileyək zənənə ordusu yaratdıǵına görə” minnetdar olmalısınız. Sən o vaxt yaşını bəhanə eləyib, mühəribədən gizlənib “dezertir”lik elədiyin vaxtlarda Anna xanım sənin işlərini gördü. İndi Paşinyanı məglub olduğuna görə günahlandırmاق doğru deyil aksi. Mühəribəni Paşinyan yox, vaxtılı sənin rehbərliyin altında təlim keçə, saxta “məglubedilməz erməni ordusu” uduzub. ... Görən, Norat Ter-Qriqoryantsı Baş Qərargaha reis qoysalar gedər?

Ağasəf Babayev

Artak Zakaryan: “Yeni mühəribə qəçiləməzdır”



ŞİA xəbər verir ki, bunu Ermenistən KİV nümayəndələri ilə səhəbtində ölkənin müdafiə nazirinin sabiq müavini Artak Zakaryan deyib. Onun sözlərinə görə, ordu çox həssasdır, məhz bu riskləri nəzərə alan Baş qərargah hökumətin istefası ilə bağlı bəyanat yadı.

Zakaryana görə hadisələrin beşə dəvam edəcəyi halda silahlı qüvvələr növbəti mühəribənin qəçiləmə olduğunu görürələr. “Mən mühəribənin olacağına demək olar ki, əminəm”, deyən müdafiə nazirinin sabiq müavini bu esnada Bakını və Ankaranı da qarayaxmaları ilə ittiham etməyi unutmayıb və öz təbirincə Azərbaycan Prezidentinin Zəngəzurla bağlı səsləndirdiyi haqlı bəyanatını Ermənistənə “təhdid” kimi qiymətləndirir. “Əgər mühəribədən yan keçmək istəyiriksə, Paşinyanın istefəsinə nail olmaq lazımdır”, Zakaryan deyib.

Rövşən RƏSULOV

**Rusiya SM kontingentinin Laçın dəhlizində xidmət aparan hərbçiləri erməni terrorçularını Qarabağın ərazisində Bəyanatda eks edilən hansı müddəə əsasında buraxıblar?!
Rövşən RƏSULOV**



Radikal müxalifətin partnomenklaturası...

Və ya milli döñüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri iflasa məhkumdur

Göz eyni nöqtəyə baxmaqdan, dil eyni yalanı danişmaqdan, qulaq eyni sefəfəni eşitməkdən yoruldu. Amma müxalifət yorulmadı. Onun tuğlənət olub bu milletin boğazına keçmiş radikal "qanadın" satqınlar "süllalası" - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Xədicə İsmayılov, Sevinc Osmanqızı, Leyla Yunus, Qənimət Zahid, Vüdadi İskəndərli, Arif Məmmədov, Orduxan Teymurxan kimi milli döñük və xəyanətkarlar öz ağalarının diqtesi ile ilk növbəde ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik isləhatların, müasirleşmenin, uğurlu xarici siyasetin, pozulmuş ərazi bütövlüyü müzün bərpası ve 44 gündə əldə olunan Qələbə Zəfərinin həmrəylik və birliliyi həzm edə bilmirlər. "Sapi cürük olan baltalar" Azərbaycanı xaos və anarxiya məngənəsində çabalayan görmək istədikləri halda Azərbaycanı son 17 il ərzində, məhz ölkə Prezidentinin məqsədyönlü, sistemli və müdrik siyasetin sayesinde ərazi bütövlüyü müz bərpa olunub, Qarabağ Azərbaycanı rəmiz sahib olmuşdur, Azərbaycan sabitlik və təhlükəsizlik adasına çevrilmişdir. Bütün bu nailiyyətlər Xalqın öz Prezidentine inamından, ətrafında səixən həmrəylik və birlik yaratmasının reallığıdır. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtesi ilə deyil, məhz Azərbaycan xalqının milli mənəfəyindən irəli gələn bir müstəqil siyaset həyata keçirir.

Bu naqışların dərdi, azarı nədir? Umançıları nədir? Həkimiyət?! Bu zavallılar hələ də dərək etməyiblər ki, siyaset meydanda onlara yer qalmayıb, kağız-kuşuzlarını qoltuqlarına vurub bir zamanlar hərkətə başlıdıqları çayxanalarla vaxtidir. Dialektikanın qanunuñudur: hər şey evvel-axır başlanğıc nöqtəsinə qaydır. Ancaq nə yaşıq ki, nə həmin çayxanalar qalib, nə də onları dinləyəcək işsiz-gücsüz adamlar.

2003-cü ildən onların yerini xalq göstərdi - ZİBİLXANALAR!

Aritiq bu satqınlar hələ də anlamırlar ki, onların "qatarı" da növbəti menzil onlarsız yola düşdü. Bu isə artıq fizikanın qanunuñudur: nöqtələr arasında məsəfə artdıqca, biri kiçilib yox olur. Yəni yox olduğunuz halda, nə abisizliqdır, sosial şəbəkələrə edirsiniz?

Antimilli ünsürlərin siyasi "anatomiyası"

Siyasi leksikona "söyüñ diplomatiyası" kimi üzəniraq "məfhum" gətirmələri ilə

öyünen Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Xədicə İsmayılov, Sevinc Osmanqızı, Leyla Yunus, Qənimət Zahid, Vüdadi İskəndərli, Arif Məmmədov, Orduxan Teymurxan kimi milli döñük və xəyanətkarlar öz ağalarının diqtesi ile ilk növbəde ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik isləhatların, müasirleşmenin, uğurlu xarici siyasetin, pozulmuş ərazi bütövlüyü müzün bərpası ve 44 gündə əldə olunan Qələbə Zəfərinin həmrəylik və birliliyi həzm edə bilmirlər. "Sapi cürük olan baltalar" Azərbaycanı xaos və anarxiya məngənəsində çabalayan görmək istədikləri halda Azərbaycanı son 17 il ərzində, məhz ölkə Prezidentinin məqsədyönlü, sistemli və müdrik siyasetin sayesinde ərazi bütövlüyü müz bərpa olunub, Qarabağ Azərbaycanı rəmiz sahib olmuşdur, Azərbaycan sabitlik və təhlükəsizlik adasına çevrilmişdir. Bütün bu nailiyyətlər Xalqın öz Prezidentine inamından, ətrafında səixən həmrəylik və birlik yaratmasının reallığıdır. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtesi ilə deyil, məhz Azərbaycan xalqının milli mənəfəyindən irəli gələn bir müstəqil siyaset həyata keçirir.

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-in VII qurultayındaki nitqində AXC-Müsavat həkimiyəti dövrünün hərtərəfli və obyektiv təhlili xüsusi diqqət çəkdi. Azərbaycan Prezidenti o vaxt iqtidarda olan AXC-Müsavat cütlüyüün ancaq öz maraqlarını güddüyüñ, tecrübəsiz şəxslərin respublikanı idare etdiklərini xatırladaraq dedi: "Bəle insanlara xalq tərəfindən inam ola bilərdim? Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüdü, həkimiyətə qanunsuz yollarla gəlmış AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıydırdı, məhribə gedə gedə Ermənistana benzən sa-



tirdi. Bütün vəzifələrə rüşvet möqabilində insanlar təyin edildi... Azərbaycan xalqı buna döze bilərdimi? Əlbəttə ki, yox..."

Bütün bu gerçəkliliklər fonunda Azərbaycan öz sivil mübarizəsindən bir addım da geri çekilmir və erməni yalanının ifası ilə bağlı dövlətini, millətini sevən hər kəsə eməkdaşlıq etmək üçün əlinən gələnə əsirgəmir. Məhz buna görə də, erməni ilə hemrəy olan AXCP-"Milli Şura" olan antimilli şəbəkənin buyruqulları bu reallıqları görməkdə kor, eşitməkdə kardılar. Bu menfur, erməni riyakarlarının quyruq bulayınları Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vüdadi İskəndərli və bunlar kimi digər üzəndirənq ənsürlər her zaman Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərefədaş kimi qəbul olunmasına qarşı çıxmak istəyən qüvvələrə dəstək vermək kimi "xidmet" etdiklərini evveller de nümayiş etdiriblər və bu gün də eyni iyrənc yoldadırlar. Ancaq bu dəfə işgalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında Azərbaycanın 44 günlüğündən mühəharibəsində Qələbə Zəferi qazanmasından öz erməni xisətlərinin nümayiş etdirərək əsl riyakarlıqlarını ortaya qoymalar. Nə yazıq ki, bele "sapi özümüzdən olan çürük balta saplarımız" da var ki, bu riyakarlıqları ilə bir daha ermənilər tərefindən tərefindən "bəslənildiklərini" açıq-aşkar göstərir.

Bir də düşmən çətinin altına sıçınib öz xalqına, dövətinə qarşı yalan və iftira atan, birbaşa düşmən qoltuğuna sıçınan xəyanətkarlar mütələq, amma mütələq cavab verəcəkləri gün uzaqda deyil.

Rəfiqə HÜSEYNOVA

"Əli Kərimli, uşaqları və "Milli Şura" təhdid yolunu seçiblər"

"Milli Şura" adlanan qurum yarandığı vaxtdan destruktiv fəaliyyətə üstünlük verib. Milli maraqlar, dövlət və dövlətçiliyimizin, müstəqilliyimizin qorunması ilə bağlı bu vaxtadək onlardan bir fikrə rast gəlinməyib". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İsləhatların İnkışafı Mərkəzinin sedri, tanmış jurnalist Cavid Şahverdiyev bildirib.



Onun fikrincə, radikal müxalifət döşərgəsinin məqsədləri ölkədə vətəndaş qarşılamaşması yaratmaq, Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə aşağı salmaqdan ötrü dəridən, qabiqdan çıxmışdır: "Bundan ötrü bütün yola, vasitələrə el atırlar, alçaldıcı təkliflərə razılışırlar. 44 günlük qələbəmizi belə hezəm edə bilməyən radikal döşərgənin nümayəndəleri hakimiyəti yox, birbaşa xalqı təhqir etməyə başladılar".

C.Şahverdiyev qeyd edib ki, bu gün sosial şəbəkələr üzəndən onların feallaşması tehdid deyil, xalqı aşağılaması, təhqir etməkdir: "Milli Şura" və Kərimlinin uşaqları hakimiyətə yanaşı, dövlət attributlarımızdan incik düşüb onları təhdid edir. Xalqımızı, millətimizi, dövlətimizi təhdid edir. Hər bir dövlətdə, inkişaf etməkdə olan ölkədə sosial problemlər mövcuddur. O cümlədən Azərbaycanda da. Bu gün hamiliqlə bu problemlərin həlline çalışmalıq, hamiliqla işğaldan azad edilən torpaqlarımızda həyatın dırçəldilməsi istiqamətində hökumətə dəstək olmalıdır. "Milli Şura" adlanan qurum isə əksinə, qələbəmizə görə kədər içindədir, hələ də, ermənilərə yas saxlayır. Bu insanlar hələ də reallığı dərk etmək istəmir. Qonşu Ermənistən və Gürçüstəndəki vəziyyəti təhlil etmək istəmir. Bu gün Ali Baş Komandan İlham Əliyevin cesareti, mədrik siyaseti neticəsində 30 ilə yaxın işğaldə qalan torpaqlarımız azad edilib. Krim, Cənubi Osetiya, Abxaziya, Dnestrovyan bölgə münaqişələrə baxsınlar, bütün dünya onları müdafiə edir, amma torpaqlar hələ də işğal altındadır. Azərbaycan isə dünya birləşmələrini dəstəkləmədi, döyük meydanında bele onun haqlı işinizi müdafiə etmədi, ancaq xalq-həkimiyət-ordu birliliyi neticəsində Qarabağ işğaldan azad edildi. Bu mübarizliyi, qəhrəmanlılığını, dünyaya göstərdiyimiz gücü Əli Kərimli, uşaqları və "Milli Şura" qəbul etmək istəmir, qələbəmizle barışır, təhdid yolunu seçiblər".

QHT sədrinin fikrincə, belə qurumlar və onların rəhbərləri məsuliyyətə cəlb olunmalıdır: "Ölkədə müxalifət olmalıdır, hakimiyətin fəaliyyəti təqnid edilməlidir, siyasi mübarizə aparılmalıdır, sosial problemlər ictimailaşməlidir... Amma bütün bunlar sivil, demokratik yolla həyata keçirilmelidir. Hədə-qorxu, təhdid dili ilə danişmaq 90-ci illərdə qalib. Radikal müxalifət gec də olsa düz yola qayıtmalı, xalqla birlikdə olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev 44 gün qələbəmizə ölkəmizi dünyaya tanıtdı, dünya xalqımızın mübarizliyi, əzmi, həmrəyliyinə heyran oldu. Bu gün Azərbaycan fərqli, qürur duyur ki, onun İlham Əliyev kimi mədrik və uzaqgörən, cəsarəti bir Lideri var. İlham Əliyev hər birimizin Prezidentidir, o cümlədən radikal müxalifət döşərgəsinin. Kərimli də, onun ətrafında olub xalqımıza təhdid yağıranlar da Azərbaycan vətəndaşlarıdır. Amma hər birimiz qanunun alliyinə hörmətə yanaşmaliyiq. Kərimlinin etrafında kərəbirli ilə təhdid, hədə qorxu dilində danişə bilərlər, zətən illərdər bu yoldadırlar. Amma bütövlükde xalqı təhdid etmək, dövlətə qarşı çıxməq cinayətdir. Cəzalarını mütləq almalıdır. Onların fəaliyyəti siyasi terrordur".

Gülyana

Xəberdarlıq: Bu gündən hava pisləşir




Bakıda və Abşeron yarımadasında martın 12-si sahərdən 13-ü sahərdəkə rədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s, gündüz yarımadasının bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeoroloji Xidmetindən SİA-ya verilən məlumatə görə, martın 11-də arabir yağışın yağışın martın 12-de sulu qara, gündüz qara keçəcəyi, bəzi yerlərdə intensiv olacaq, günün ikinci yarısında çovğun olacaq ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enərək martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.

Azərbaycanın rayonlarında martın 11-i gündüz şimal və qərb rayonlarından başlayaraq 13-ü sahərdəkə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntıları olacaq, bəzi yerlərde qar yağacağı, ayri-ayrı yerlərdə intensiv olacaq gözlənilir. Qərb küləyi əsəcək, martın 11-də 15-20 m/s, martın 12-de arabir 23-28 m/s, ayri-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enərək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Rusyanın mobil operatorunun Xankəndidə nə işi var?

Bu kimi təxribatlar Azərbaycanın səbr kasasını yenidən doldura bilər!



dəki" və digər şəhərlərdəki nöqtələrdən həyata keçirilir.

Beləliklə məlum olur ki, ister Ermənistən, isterse də Qarabağdakı separatçılar tərefindən töredilən bu kimi təxribatlıarda Rusyanın adıçəkilən mobil operatoru da yer alır. Və maraqlısı da budur ki, məlumatda operatorun xidmətindən "artsax vətəndaşlarının", eləcə də Rusiya SM-nin istifadə etdikləri bilirilir. Yəni ermənilər bu dəfə də Rusiya SM kontingentini ortaya atmaqla onların arxasından öz əməllerini icra edirlər. Habelə, MTC-in əhətə dairəsi yalnız 2G və 3G deyil, həmçinin 4G imkanlarına malikdir.

Razılaşmanın yalnız Ermənistən və Qarabağ separatçıları pozmur, bu yondəki fəaliyyətə Rusyanın şirkətləri də qoşulmağa başlayıblar

Bundan ərkəkən separatçılar bildirir ki, MTC-in 4G şəbəkəsi virtual sərhədləri açacaq və "respublikanın" yaşayış seviyəsini yüksəldəcək, gənclər distansiyalı təhsil almaq və iş şansını verəcək, nəticədə onlar öz yurdularını tərk etməyəcəklər. Qeyd edek ki, 44 günlük məhərabəyə qədər separatçı rejimin tərkibində Karabax Telekom şirkəti fealiyyət göstərirdi.

Göründüyü kimi, artıq bu faktın özü şübhətənək dərəcədən qədər qədər etibarlıdır. Rusyanın şirkətləri də qoşulmağa başlayıblar. Hər halda, böyük problemlərin təməli yaranılan kiçik problemlərdən başlayıvər və bu cür davam edərsə, sərt, qəti, eləcə də birmənli tədbirlərin görülməsi zərurəti dəha da artmağa başlayıb. Düşünməyə dəyər...

Rövşən RƏSULOV

P.S. Yeri gəlmışkən, Azərbaycanın bu kimi hallara qarşı istifadə edəcəyi vasitələrindən biri də qanunsuz mobil operatorların əhətə dalğalarını pozması imkanına malik olmasıdır. Təbii ki, Rusiyadan da sözügedən məsələ ilə bağlı izahatın verilməsi artıq şərətə çevrilib. Diger tərəfdən, əger məqsəd Rusiya SM-nin mobil rabitədən yaranımasırsa, bu zaman Azərbaycanın mobil operatorları dövlət maraqlarının qorunması üçün güzəştli vasitələri tətbiq edərək, bu imkanı onlara yarada bilər...

MTC Ermənistəndə olan tarifləri Xankəndi də tətbiq edir

"MTC "artsaxın" (dirnaqlar bizimdir-R.R.) erazisində mobil rəsəd qurmağa başlayıb" sərlövhəli informasiyada bildirilir ki, artıq orada ikinci mobil operator fealiyyət göstərir. "Öten ilin dekabr ayından başlayaraq Rusyanın MTC mobil operatorunun Ermənistəndəki qız şirkəti - MTC Armenia "respublikada" mobil rəbətni temin edir. Şirkət Ermənistəndə olan tarifləri burada da tətbiq edir", deyə yazılan məlumatda bildirilir ki, satış "stepanakert-



Siqaretin bahalaşdırılması siqaretçəkməni azaldacaqmı?

Ümumdünya Səhiyyə Teşkilatının məlumatlarına görə, tütünçükme XX əsrde 100 milyondan artıq insanın həyatına son qoyub. Tütündən yaranan xəstiliklər hər il hər 5 milyondan artıq insanın həyatına son qoyur. Hazırda dünyada 1,5 milyardan artıq insan tütün istehlakçısıdır. Proqnozlara görə, 2050-ci ildək bu rəqəm 2 dəfə artacaq. XXI əsrə 1 milyard insanın tütündən yaranan xəstiliklərdən həyatını itirəcəyi gözlənilir.

Azərbaycanda siqaretçəkmə səviyyəsi niyə yüksəkdir?

ÜST-ün siyahısına görə, Azərbaycan ən çox tütün istehlak edən ölkələr arasında 85-ci, adambəşinə düşən siqaretlərin sayına görə isə 22-ci yeri tutur. Texmini hesablamlara görə, vətəndaşlarımızın her 4 nefərindən 1-i siqaret çəkən hesab olunur. Başqa sözə, Azərbaycanda 2,5 milyon siqaret istehlakçısı olduğu güman edilir. Bu sıraya daxil olanların içində gənclər və yeniyetmələrin də əhəmiyyətli payı var.

Tütüne qarşı maarifləndirici kampaniyalar aparılsa da, respublika qanunvericiliyi tütün məməlatlarının reklamını qadağan etse də, siqaret çəkenlərin sayı azalmaq əvəzinə artır. Son vaxtlar siqaretin qiymətinin davamlı artması da siqaret çəkenlərin sayının azalmasına təsir göstərmeyib.

Rusiya, ABŞ, Çin, Yaponiya, İndoneziya, Türkiye və Avropa İttifaqı ölkələrindən fərqli olaraq, Azərbaycanda siqaret çəkenlərin tam əksəriyyətini kişilər təşkil edir. Bizdə siqaret çəkmə az qala kişilik atributu sayılır. Lakin son vaxtlar qadın siqaretçəkenlərin de sayı artır. Yeniyetmələr isə bu zərərlə ənənəni necə görürlerse, elə də davam etdirirlər.

Mağazalarda 18 yaşdan aşağı şəxslərə niyə siqaret satılır?

Adı müşahidələrimiz cəmiyyətin yaşlı təbəqəsinin də azyaşılıra və yeniyetmələrə siqaret çəkməyə görə irad tutmadıqlarını da göstərir. Hətta hər birimiz yəqin ki, azyaşlı uşaqların yaşlı kişilərdən siqaret yandırğıının və həmin yaşının da həvəsle ona kibrıt uzatdığının şahidi olmuşdur.

Bundan başqa, bir çox valideynlər uşaqlarının gözü önünde siqaret çəkir və ona pis nümunə olurlar. Uşaqda hələ balacılıqdan siqaretin böyükliklək atributu olması fikri formalıdır. Onlar çalışırlar ki, yaşılarından böyük görünsünlər.

Azərbaycanda Milli Məclisin qərarı ilə 18 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanun qəbul olunub. Lakin reallıqda bu qanunun təhləblərinə riayət olunmur. Bu adı müşahidələr zamanı da, ictimai təşkilatların monitoringləri zamanı da ortaya çıxır.

Ekspertlər tütün əleyhinə mübarizədə qiymətin bahalaşdırılmasının effektiv olmadığını, tamam başqa tədbirlər görülməli olduğunu düşünürler

Hər birimiz adı müşahidələr zamanı da belə halların şahidi olur. Bunu saticılara irad tutduqda və ölkə parlamenti tərəfindən qəbul olunmuş qanunu xatırlatıldığda onlar müxtəlif bəhanələrlə vəziyyətdən çıxmaga çalışırlar. Saticıların əksəriyyəti deyirlər ki, uşaqlar siqareti adətən ataları üçün alırlar. Buna nəzarət mexanizmi yoxdur.

Psixoloq: "Qiyməti bahalaşdırmaq siqaretçəkmə faizini azaltır"

Psixoloq Natig Əliyevin fikrincə, yeniyetmələr dostlarından

var. Onlardan istifadə etmək olar".

Həkim: "Siqareti tərgidənlərə dərmanlar pulsuz verilməlidir"

Həkim-terapevt Rizvan Məmmədov deyir ki, siqaret çəkməyin yeniyetmələrin organizmına zərəri daha böyükdür ve bir çox ağır xəstəliklərin birbaşa səbəbi tütündür: "Siqareti birdən-bire tərgitmək orqanızmda digər xəstəliklərin baş qaldırmasına səbəb ola bilər. Ona görə də, gündə 2 ədəd siqaretdən vaz keçilmelidir. Bu təcrübəyə əməl olunsa, 1-2 aydan sonra siqareti tamamilə tərgitmək olar.

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

ə çatmamış yeniyetmələr və gəncələr arasında siqaret çəkenlərin sayıının artmasının bir səbəbi də onların asudə vaxtının səmərəli təşkil edilməməsidir. Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Leyla İslamylovanın fikrincə, valideynlər bu məsələyə ciddi diqqət verməlidirlər.

"İnkışaf etmiş ölkələrdən fərqli olaraq, fərqli olaraq, Azərbaycanda valideynlərin azı 70 faizi övladının idman seksiyası və başqa

də olunan mayenin qida yağılarından hazırlanlığını deyir. Bəzi mütəxəssisler tərkibində zərərlə maddə ola bileyə ehtimalını irəli sürürlər. Lakin bir çoxları belə məlumatların iri tütün şirkətləri tərəfinə mətbuatı ötürüldüyünü düşünlərlər. Faktidir ki, tərkibində 3 mündən artıq kimyevi maddə olan tütün tüstüsü, 3 maddədən ibarət elektron siqaret mayelerinin tüstüsündən azı 100 dəfə daha zərəridir.

Yeri gəlmışkən, bir qədər evvel heç bir əsas olmadan Azərbaycana idxlə olunan elektron siqaret mayelerinin aksız qiymətləri 10 dəfə artırıb. Ekspertlər bu addımın cəmiyyət üçün zərərlə olduğunu, mayelərin kəskin bahalaşmasının elektron siqarete keçmiş on minlərlə vətəndaşı yenidən tütün çəkməyə qaytaracağına bildirirlər. Bu isə, istehlakçıların zərərinə, tütün firmalarının xeyrinədir.

Siqareti tərgidənlərə kömək üçün dövlət programı olmalıdır

Qeyd edək ki, dünyada ən çox tütün istehlak edilən ölkələrdən olan qonşu Türkiyədə bir neçə ildir tətbiq edilən tütündən imtina xəttine ilə 1 milyona yaxın insan müraciət edir. Müraciət edənlərin demək olar ki, 90 faizi siqaret asılılığından qurtulub. Türkiye Səhiyyə Nazirliyi bununla ölkədə siqaret çəken qismi 25 faiz azalda bildi.

Nazirlik yaxın müddədə siqareti tərgidənlərin sayının 10 miliona qədər çoxaldacağına ümidi edir. Nazirliyin qaynar xəttinə müraciət edən vətəndaşa önce psixoloji dəstək göstərilir, daha sonra müvafiq mərkəzlərə yönlendirilir və tam dəstəklə siqaretdən asılılığı aradan qaldırır. Siqareti tərgitmək üçün lazımlı olan preparatları hər kəsə fərdi təyin edilir və həkim nəzaretində qəbul edilir.

Siqareti tərgitmək üçün indi bir çox alternativ təklif edilir - dərmanlar, təbii vasitələr, elektron siqaretlər və sair. Ancaq siqareti tərgitmək üçün dəhətliyən dəhətliyən məhkəm iradəyə ehtiyac olduğunu da unutmaq lazımdır.

Azərbaycanda da dövlət tərəfindən belə programın həyata keçirilməsinə ehtiyac var. Bu, sağlam cəmiyyət üçün ən faydalı işlərden olarıdı. Milyonlarla vətəndaşımız ağır xəstəliklərə tutulmaqla qurtulardı. Bunun üçün ilk növbədə siqaretçəkenlərə lazımi vasitələri pulsuz vermək olar, həmdə ictimai yerlərdə siqareti çəkməklə bağlı məhdudlaşdırmağı artırmış olar.

Elçin Bayramlı



fərqlənməmək kimi psixodavranış motivinə malikdirlər: "Öğər yeniyetmənin dostları arasında siqaret çəkenlər çoxluq təşkil edirsə, onun buna meyilinin artacağı ehtimalı yüksəkdir. Azərbaycanda yetkinlik yaşına çatan oğlanların 2/3-i siqaret çekir. Bu səbəbdən, eksər yeniyetmələrin tərəfindən siqaret çəkenlər üstünlük təşkil edir və siqaret yalançı psixotipe çevrilir. Hətta, iş arası fasılının "perekur" adlandırılmasında da buna təsir göstərir".

Psixoloğun sözlərinə görə, tütün məməlatlarının qiymətinin davamlı bahalaşdırılması bu problemin aradan qaldırılmasına ciddi təsir göstərir: "Siqareti eksər gənclər üçün hezz və yaşından böyük görünmə obyektiyinə çevrilir. Burada siqaretin 2 manat və ya 3 manat olmasına elə də rol yoxdur. Yəni, siqaretlərin bahalaşdırılmasının səbəb kimi, guya insanların sağlamlığını qorumaq kimi qələmə vermək mümkün deyil. Bu, sadəcə, tütün firmalarının və aksizlərin qaldırılması nəticəsində dövlət bütçəsinin gelirlerinin artırmasına xidmət edir. Yəni, burada məqsəd deyildiyi kimi deyil. Əger müvafiq orqanlar həqiqətən əhalinin sağlamlığını istəyirse, tütünle mübarizədə tamam başqa metodlar tətbiq olunmalıdır. Bu barədə xarici ölkələrin müsbət təcrübələri

Son vaxtlar təbii tərkibli müxtəlif müalicə vasitələri hazırlanıb ki, bunlar da orqanızmə zərər vermədən siqareti tərgitməyə yardımçı olur. Belə dərmanların qiyməti o qədər de baha deyil, ən uzağı 1 aylıq siqaret xərci qədər olar".

Mütəxəssisin fikrincə isə, yalnız inzibati metodlarla bu problemin qarşısını almaq mümkün olmayıacaq: "Siqareti bahalaşdırmaqla problem həll olunmur. Bunu 30 ildir görürük. Siqaretkəmə faiizi azalmaq əvəzinə artır. Hökümet, siqareti tərgitmək istəyənlərə müvafiq dərmanlar və digər vasitələrlə kömək göstərməlidir, onlara müəyyən məsələlərlə güzəştlər tətbiq olunmalıdır. Tütünle mübarizədə müsbət təcrübəsi olan ölkələrdə belə edirlər. Elə qonşularımız Rusiyada və Türkiyədə de belə tədbirlər tütünçəkmə səviyyəsi azaldılır. Burada əsas faktorlardan biri də, ictimai qınaq və mərifləndirmədir. Qapalı məkanlarda siqaret çekilməsinin qadağan olunması yaxşı tədbirdir. Başqa tədbirlər də görülə bilər".

Sosioloq: "Yeniyetmələr daha çox bekarlılıqdan siqareti başlayırlar"

Sosioloqların fikrincə, yaşı 18-

yaradıcı dərnəklərdə məşgül olmasına təşkil etmir. Buna görə də, uşaqlar özbaşına qalır, onlar böyükələrə oxşamağa çalışaraq siqaret çəkirler"- sosioloq deyir.

Mütəxəssisin sözlərinə görə, məktəblərdə kültəvi dərnəklərin, idman spartakiadalarının, fənn olimpiadalarının də tez-tez təşkili də yeniyetmələrin zərəri vərdislərdən aralı durmasına stimul yarada bilər: "Valideynlər isə övladlarını nəzarətdə saxlamalı, onların zərərlə vərdişlərdən uzaq olmasına üçün səy göstərməlidir. Belədə, sağlam cəmiyyətin formallaşmasında böyük rolumuz ola bilər".

Elektron siqaretlər sağlamlığa daha çox zərərlidir, yoxsa tütünçəkmə?

Son vaxtlar elektron siqaretlərin satışı artır. Elektron siqaretin xüsusi hazırlanmış tütüsü var. Onun tüstü vermə effekti öz xüsusiyyətlərinə görə seçilir. Belə ki, elektron siqaretdə yanma prosesi olmur və bu səbəbdən ziyanverici qazlar buraxılır. Həmçinin, onun tərkibində qetran və tütündə olan digər təhlükəli maddələr yoxdur.

Elektron siqaretlərin tam zərərsiz olduğu iddia edilir, belə ki, isehsalçılar elektron siqaretdə istifadə

